



Adın həmişə ucadır, ANA!

Heydər Əliyev Mərkəzində akademik Zərifə Əliyevanın 100 illiyi münasibətilə konsert olub
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva konsertdə iştirak ediblər



Aprelin 28-də Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş konsert proqramı təqdim olunub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva konsertdə iştirak ediblər.

→ 2

Birinci vitse-prezident Mehriban Əliyeva akademik Zərifə Əliyevanın 100 illik yubileyi ilə bağlı paylaşım edib



Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram hesabında akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyi ilə bağlı paylaşım edib. AZƏRTAC xəbər verir ki, paylaşımında deyilir:

"Bu gün Zərifə Əliyevanın anadan olmasının 100 illiyi tamam olur. Bu xeyirxah, mehriban, səmimi insanı tanıyan hər kəs kimi mən də onun nurlu simasını yaddaşında qoruyub saxlayıram!"

Prezident İlham Əliyev akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də Fəxri xiyabanda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akade-

mik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstəsi qoyub, əziz xatirəsini ehtiramla anıb.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.

Prezident İlham Əliyev xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib, önünə gül dəstəsi qoyub.

Türkiyə-Azərbaycan - iki qardaş ölkə bütün məsələlərdə bir yerdədir

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağır Atletika üzrə Avropa Çempionatında qələbələrini Azərbaycana həsr etmiş Türkiyə idmançıları ilə görüşüblər



Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İrəvanda keçirilmiş Ağır Atletika üzrə Avropa Çempionatında qələbələrini Azərbaycana həsr etmiş Türkiyə idmançıları ilə görüşüblər.

AZƏRTAC xəbər verir ki, türkiyəli idmançıları salamlayan Prezident İlham ƏLİYEV dedi:

"Mən sizi salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Siz Ermənistanda keçirilmiş Avropa çempionatında şanlı Türk Bayrağını göylərə qaldırmısınız, Milli Marşı səsləndirmisiniz. Bu münasibətlə sizi bütün Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Eyni zamanda bu qələbəni Azərbaycana həsr etmişiniz. Bu, bizi xüsusilə sevindirən bir haldır. Bu bir daha onu göstərir ki, Türkiyə-Azərbaycan - iki qardaş ölkə bütün məsələlərdə bir yerdədir. Biz olmayan yerdə siz varınız, siz olmayan yerdə biz varıq. Biz birlik, biz müttəfiq, biz qardaşız."

→ 3

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva akademik Zərifə Əliyeva ilə bir dövrdə çalışmış oftalmoloqlarla söhbət ediblər



Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva ilə bir dövrdə çalışmış oftalmoloqlarla çay süfrəsi arxasında söhbət ediblər.



Fəxr et, qürur duy,
AZƏRBAYCAN!

Sürətin Azərbaycan zirvəsi

"Formula -1" maraqlı edən ən vacib amillərdən biri də çempionatda istifadə olunan avtomobillərin texniki göstəriciləridir. 1950-ci ildə keçirilən "F1" üzrə ilk dünya çempionatında azarkeşlər İkinci

Dünya müharibəsindən əvvəl istehsal olunan avtomobillərin yarışını izləyiblər. Bu bolidlərin mühərriki öndə, təkərləri isə eniz və dişli idi. Avtomobillər 1,5 litrlik kompressor və ya 4,5 litrlik normal aspirat

mühərrikə işləyirdi. Sonradan hər il istər yarış qaydaları, istərsə də avtomobillərin texniki göstəriciləri və dizaynında müxtəlif dəyişikliklər edilib.

→ 15



Heydər Əliyev Mərkəzində akademik Zərifə Əliyevanın 100 illiyi münasibətilə konsert olub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva konsertdə iştirak ediblər

Əvvəlki 1-ci sahə.

Konsertdən əvvəl görkəmli alim, həkim, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, bütün işlərdə ona dayaq olan Zərifə Əliyevanın həyat və fəaliyyətini əks etdirən fotosərgi nümayiş etdirilib.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə hazırlanan konsert akademik Zərifə Əliyeva haqqında filmin nümayişi ilə başlayıb.

Sonra isə səhnə əfsanəvi "Dan ulduzu" Instrumental Ansamblının ixtiyarına verilib. Konsertdə ansamblın repertuarından sevilen mahnılar ifa olunub. Konsertin proqramına Elza İbrahimova, Emin Sabitoğlu, Firəngiz Babayeva, İbrahim Topçubaşov, Oqtay Kazımi, Sevil Əliyeva və Tofiq Əhmədovun əsərləri, "Dan ulduzu" Instrumental Ansamblının yaradıcısı Gülarə Əliyevanın "Şüştər" muğamı əsasında yazdığı "Şüştər" rapsodiyası daxil edilib.

Zalda quraşdırılan ekranlarda akademik Zərifə Əliyeva haqqında, "Dan ulduzu" ansamblının çıxışlarını, ötən illərin və müasir dövrün Azərbaycanını əks etdirən kadrlar yayımlanıb.

Konsert bəstəkar Emin Sabitoğlunun "Nə gözəldir Azərbaycan" mahnısının bütün müğənnilər tərəfindən birgə ifası ilə yekunlaşıb.



Türkiyə-Azərbaycan - iki qardaş ölkə bütün məsələlərdə bir yerdədir

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağır Atletika üzrə Avropa Çempionatında qələbələrini Azərbaycana həsr etmiş Türkiyə idmançıları ilə görüşüblər



Ərvəli L-ci Səh.

Sizin qələbənin xüsusi önəmi var. Siz gənc idmançılarsınız, sizin həyatınızda hələ neçə-neçə qələbələr olacaq, amma bu qələbənin özəlliyi var. Çünki Azərbaycana qarşı, bizim milli rəmz olan Bayrağımıza qarşı hörmətsizlik olunan zaman siz ədaləti bərpa etmişiniz. Türk Bayrağının orada qaldırılması ədaləti bərpa etmək idi. Türkiyə dövlətinin Milli Marşının səsləndirilməsi bütün orada oturanları ayağa qaldırdı. Bizim Bayrağımızı yandırdılar, amma bizim üçün öz Bayrağımız qədər öziz olan Türk Bayrağı orada dalğalandı. Bunu da siz etmişiniz gözəl gənclər, qardaş ölkənin nümayəndələri.

Bildiyiniz kimi, Mehriban xanım və mən sizi məktubla təbrik etdik, Azərbaycana dəvət etdik. Şadam ki, siz bizim dəvətimizi qəbul edib Azərbaycana, öz doğma Vətənimizə gəlmisiniz və sizin bu gəlişiniz bir daha bizim birliyimizi göstərir.

Bayraq yandırmaq heç kimə şərəf götürmür. Bu gün bizim bayraqlarımız, iki qardaş ölkənin bayraqları - Türkiyə, Azərbaycan bayraqları Ağrı dağında, Murov dağında, Zəngəzur dağlarında, Şuşada bir

yerdə dalğalanır və əbədi dalğalanacaq, hər zaman bir yerdə.

Sizi bir daha ürəkdən təbrik etmək istəyirəm. Bir daha Türkiyə-Azərbaycan birliyini nümayiş etdirdiyiniz üçün mən sizi Azərbaycan dövlətinin yüksək nişanı olan "Tərəqqi" medalı ilə təltif edirəm və indi bu medalı sizə təqdim etmək istəyirəm.

◆ ◆ ◆

Sonra türkiyəli idmançılar Cansu Bektaş, Qamze Altun və Nuray Güngörün İrovanda keçirilən Ağır Atletika üzrə Avropa Çempionatında qələbələrini Azərbaycana və Türkiyə arasında sarsılmaz qardaşlıq münasibətlərinin təzahürü kimi Azərbaycana həsr etdiklərinə görə "Tərəqqi" medalı ilə təltif edilmələri haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı oxundu.

Prezident İlham Əliyev medalları türkiyəli idmançılara təqdim etdi.

Daha sonra xatirə şəkli çəkilirdi.

◆ ◆ ◆

Türkiyə Ağır Atletika Federasiyasının prezidenti **Talat ÜNLÜ**: Bizim də

hədiyyələrimiz var, cənab Prezidentim, onları da verərdik. Hörmətli cənab Prezidentim. Bu, Ermənistan qazandıığımız ilk qızıl medallardan biridir. Cansu qızımızın əmətinə etdiyi medaldır. Bunu ölkəm, ağırılıqaldırma qurumumuz və Cansu adından qəbul etməyinizi Sizdən xahiş edirəm.

Prezident İlham ƏLİYEV: Çox təşəkkür edirəm, çox sağ olun.

Mehriban xanım ƏLİYEVA: Çox sağ olun.

Talat ÜNLÜ: Bu medal günün anlamı və önəmi üçün çox vacibdir. Bilirsiniz, orada Azərbaycan Bayrağına qarşı törədilən hücum hamımızı dərinəndə kədərləndirdi. Həmin gecə biz azərbaycanlı qardaşlarımızla birlikdə eyni hissləri yaşadığımızı, İndi də danışıqda insanın tükəli biz-biz olur. Uşaqlarımız əzmkarlıq göstərdilər və gözəl nəticələr əldə etdilər. Allaha çox şükür. İnşallah, bundan sonra da birliyimiz, bərabərliyimiz, - hər zaman bunu söyləyirik, - iki dövlət, bir millət, amma birlikdə iri, diri və güclü olmalıyıq.

Prezident İlham ƏLİYEV: İnşallah.

Mehriban xanım ƏLİYEVA: İnşallah, amin!

Talat ÜNLÜ: Bilirik ki, bizim Prezidentimizlə Siz qardaşsınız. Bu, bizim üçün çox önəmlidir. Bunu qəbul etməyinizi xahiş edirəm.

Prezident İlham ƏLİYEV: Doğrudur. Çox sağ olun, təşəkkür edirəm. Bunu bizim idman muzeyində qoymalıyıq. Bu, Türkiyə-Azərbaycan birliyinin növbəti simvoludur və bizim gənclərimizin yüksək keyfiyyətə malik olmasının təzahürüdür. Bax ağır bir yarışda qazanılmış bu medalı bizim Cansu qızımız Azərbaycana ərməğan etdi. Sağ ol. Bütün Azərbaycan xalqı səni sevdi, sən bilirsən, sizin hamınızı. Çox sağ olun.

Cansu BEKTAŞ: Mən də onları çox sevirem.

Türkiyə Ağır Atletika Federasiyasının vitse-prezidenti **Yasin ARSLAN**: Bu da bizim federasiyamızın - Türkiyə Ağır Atletika Federasiyasının loqosudur, cənab Prezidentim. Xahiş edirəm, bunu da qəbul edəsiniz.

Prezident İlham ƏLİYEV: Çox təşəkkür edirəm.

Talat ÜNLÜ: Bu, Mehriban xanıma hədiyyədir.

Mehriban xanım ƏLİYEVA: Çox sağ olun, çox təşəkkür edirəm. Mən onu geyinim, bərabər şəkildə çəkdik. Çox sağ olun.

Talat ÜNLÜ: Bu da günün anlamı və önəmi üçün, cənab Prezidentim, Sizə ölkəmizin milli forması.

Sonra görüş çay süfrəsi arxasında davam etdirildi.

Prezident İlham ƏLİYEV: Bir daha təbrik edirəm. Siz, doğrudan, bütün Azərbaycan xalqını sevindiriniz. Cansu qızımız söylədi ki, Azərbaycana ərməğan edirdim. Bütün Azərbaycan xalqının duyğularına toxundu, hamımızı xoşbəxt etdi. Biz Mehriban xanımla sizə yazdığımız məktubda qeyd etdik ki, sizinlə qürur duyuruq. Heqiqətən, belədir.

Talat ÜNLÜ: Hörmətli cənab Prezidentim, həm Mehriban xanıma, həm də Sizə ölkəm adından, idmançılarım adından çox təşəkkür edirəm. Bizə çox xoşbəxt etdiniz. Çünki belə bir gündə bizi buraya dəvət etməyiniz, burada qonaq qəbul etməyiniz çox böyük bir mənə və önəm daşıyır. Orada ən çox üzücü olan bayrağımızın yandırılması, təbii ki, içimizi yandırdı.

Prezident İlham ƏLİYEV: Bəli, bir də ki, o bayrağı yandıranı hor hansı bir cəza da verilmədi, heç bir şey edilmədi, heç bir söz də deyilmədi, əksinə, onu alqışlarla salamladılar. İndi, bilirsiniz, bayraq yandırmaqla heç kim heç nə əldə etmir. 24 apreldə Azərbaycan və Türkiyə bayraqlarını Ermənistanın əsas meydanında yandırmışdılar. Amma bizim bayraqlarımıza onlar Ağrı dağında, mən dedim, Murov dağında, Şuşada yaxınlaşa bilərəlmidi? Təbii ki, yox. Ona görə bu onların acizliyini göstərir, gücsüzlüyünü göstərir.

Bizim qızlarımız orada bayrağı qaldırdılar və Türkiyənin Milli Marşı səslənəndə bütün orada oturanları ayağa qaldırdı. Bax zəfər budur, qürurverici hallar budur. Bizim dövlətlərimiz də, xalqlarımız da bu zəfərə layıqdır. İkinci Qarabağ savaşında Türkiyə həmişə bizim yanımızda idi, bütün digər məsələlərdə, idmanda hor zaman bir yerdə.

İndi mən sizi növbəti dəfə Qarabağ dəvət edirəm. Arzu edirəm ki, növbəti gəlişiniz Qarabağ olsun. Orada da görürsünüz ki, Şuşa şəhərində Türkiyə və Azərbaycan bayraqları yan-yanı dalğalanır. Bu, xalqlarımızın qəlbində olan böyük sevginin təzahürüdür.

Cansu Bektaş, Qamze Altun və Nuray Güngörün "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq **qərara alıram**:

İrəvanda keçirilən Ağır Atletika üzrə Avropa Çempionatında qələbələrini Azərbaycan və Türkiyə arasında sarsılmaz qardaşlıq münasibətlərinin təzahürü kimi Azərbaycana həsr edilən aşağıdakı Türkiyə idmançıları "Tərəqqi" medalı ilə təltif edilsinlər:

Cansu Bektaş
Qamze Altun
Nuray Güngör.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 aprel 2023-cü il

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyun tarixli 284 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları"nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyun tarixli 284 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 499; 2014, № 11, maddə 1423; 2015, № 9, maddə 1007; 2016, № 2 (II kitab), maddə 235; 2019, № 5, maddə 826; 2021, № 1, maddə 38; 2023, № 1, maddə 70; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 mart tarixli 2077 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmununda 2.7-1-ci bənd əlavə edilsin:

"2.7-1. Bu Qaydaların 2.6-cı və 2.7-ci bəndlərində nəzərdə tutulan sənədlərin və ya məlu-

matların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar sifarişçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur və ya sifarişçi tərəfindən təmin edilir."

2. 2.8-ci bəndin birinci abzasına ikinci halda "təqdim edilmədikdə" sözlərindən sonra "(bu Qaydaların 2.7-1-ci bəndinin müddəaları nəzərə alınmaqla)" sözləri əlavə edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 aprel 2023-cü il

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərəclarının keçirilməsi Qaydaları"nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 972 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 577; 2008, № 12, maddə 1063; 2014, № 11, maddə 1421; 2016, № 2 (II kitab), maddə 241; 2023, № 1, maddə 69) ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərəclarının keçirilməsi Qaydaları"na aşağıdakı məzmununda 9-1-ci bənd əlavə edilsin:

"9-1. Bu Qaydaların 9-cu bəndində göstərilən sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir."

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 aprel 2023-cü il

"Milli arxiv fondu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 168 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Milli arxiv fondu haqqında", "Dövlət qulluğu haqqında", "Mülki dövriyyəyə alınmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında", "Dövlət sirri haqqında", "Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında" və "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 668-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar **qərara alıram**:

"Milli arxiv fondu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 168 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 430; 2006, № 8, maddə 435; 2013, № 8, maddə 899; 2016, № 3, maddə 464; 2022, № 8, maddə 872) aşağıdakı məzmununda 2.3-1-ci bənd əlavə edilsin:

"2.3-1. həmin Qanunun 8-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş müvafiq

icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi həyata keçirirlər;"

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 aprel 2023-cü il

"Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

"Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 12, maddə 844; 2001, № 7, maddə 470, № 10, maddə 640; 2002, № 12, maddə 725; 2003, № 9, maddə 475, № 10, maddələr 569, 585; 2004, № 9, maddə 678; 2005, № 5, maddə 400; 2006, № 7, maddə 590; 2007, № 5, maddə 452, № 6, maddə 599, № 11, maddə 1097; 2008, № 7, maddə 613; 2009, № 3, maddə 163, № 12, maddə 990; 2010, № 6, maddə 498, № 7, maddə 610; 2013, № 10, maddə 1146; 2014, № 5, maddə 477; 2015, № 9, maddə 999; 2016, № 8, maddə 1384; 2019, № 3, maddə 413, № 5, maddə 826, № 6, maddə 1036; 2021, № 1, maddə 41; 2022, № 5, maddə 455, № 12, maddə 1443; 2023, № 1, maddə 75; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 mart tarixli 2077 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Fərmanla təsdiq edilmiş "Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları"nın 4.2-ci bəndinin onuncu abzası on birinci abzas hesab olunsun və aşağıdakı məzmununda onuncu abzas əlavə edilsin:

"Qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi üçün nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar icarəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi icarəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur və ya icarəçi tərəfindən təmin edilir."

2. Həmin Fərmanla təsdiq edilmiş "Dövlət əmlakının hərəclar vasitəsi ilə satışı Qaydaları" üzrə:

2.1. aşağıdakı məzmununda 3.4-1-ci bənd əlavə edilsin:

"3.4-1. Bu Qaydaların 3.3-cü və 3.4-cü bəndlərində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar hərəcəda iştirak etmək istəyən şəxslərdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi hərəcəda iştirak etmək istəyən şəxslərin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur və ya həmin şəxslər tərəfindən təmin edilir;"

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli 226 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 706; 2001, № 10, maddə 640; 2006, № 5, maddə 409, № 7, maddə 590; 2010, № 7, maddə 610; 2020, № 12 (I kitab), maddə 1477; 2023, № 1, maddə 69) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə"yə aşağıdakı məzmununda 24-1-ci bənd əlavə edilsin:

"24-1. Daşınmaz dövlət əmlakı barədə məlumat almaq üçün tələb

olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar müraciət edəndən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edənin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur və ya müraciət edən tərəfindən təmin edilir."

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 aprel 2023-cü il

Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli 659 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 514; 1999, № 5, maddə 306; 2000, № 12, maddə 844; 2001, № 7, maddə 464, № 10, maddə 640; 2002, № 8, maddə 480; 2006, № 7, maddə 590; 2010, № 7, maddə 610; 2022, № 12, maddə 1431) ilə təsdiq edilmiş "Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə"yə aşağıdakı məzmununda 12-1-ci hissə əlavə edilsin:

"12-1. Torpaq sahəsini almaq üçün tələb olunan sənədlərin və ya məlumat-

ların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar özəlləşdirilmiş müəssisənin və ya obyektin mülkiyyətçisindən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi özəlləşdirilmiş müəssisənin və ya obyektin mülkiyyətçisinin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur və ya həmin mülkiyyətçi tərəfindən təmin edilir."

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 aprel 2023-cü il

Baş nazir Əli Əsədov Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 28-də Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayem ilə görüşüb.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə "Formula-1" yarışlarının Azərbaycanda uğurla keçirildiyi vurğulandı.

Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin artırılması və yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində görülən işlərə dair fikir mübadiləsi aparıldı.

Eyni zamanda Azərbaycan Avtomobil Federasiyası ilə Beynəlxalq Avtomobil Federasiyası arasında əməkdaşlığın perspektivləri müzakirə olundu.



Fövqəladə hallar naziri UNICEF-in ölkəmizdəki nümayəndəsini qəbul edib

Aprelin 28-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Birləşmiş Millətlər Təşkilatı Uşaq Fondunun (UNICEF) ölkəmizdəki nümayəndəsi Aleks Haykensenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qonaqları səmimi salamlayan nazir Kəmaləddin Heydərov FHN-in fəaliyyət istiqamətləri, o cümlədən uşaq təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən işlər barədə ətraflı danışdı. Nazir FHN tərəfindən uşaq təhlükəsizliyinin daim diqqət mərkəzində saxlanıldığını qeyd edərək, uşaqlarda kiçik yaşlardan

təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşdırılması, o cümlədən mümkün fəvqəladə hallarla bağlı zəruri davranış qaydaları barədə biliklərin artırılması, onların bələdçilərinə mənəvi-psixoloji dəstək təmin edilməsi sahəsində görülən işlər barədə ətraflı danışdı. Nazir FHN tərəfindən uşaq təhlükəsizliyinin daim diqqət mərkəzində saxlanıldığını qeyd edərək, uşaqlarda kiçik yaşlardan



genişləndirilməsi, müstəqil tədbirlərin təşkilinin əhəmiyyəti diqqətə çatdırılıb, bu istiqamətdə birgə fəaliyyət planının hazırlanması təklif edildi.

UNICEF-in Azərbaycan Respublikasındakı nümayəndə

dəsi Aleks Haykensen səmimi görüşü görə təşəkkür edib, rəhbərlik etdiyi qurum tərəfindən uşaq təhlükəsizliyi ilə əlaqədar görülən işlər barədə ətraflı məlumat verdi. Qonaq hər iki qurum arasında əməkdaşlı-

ğın genişləndirilməsinin faydasını qeyd edərək, hazırlanacaq birgə fəaliyyət planının uşaqların təhlükəsizliyinin təmin edilməsi, onların müxtəlif təbii və texnologiya fövqəladə hallara hazırlıqlı olmaları baxımından mühüm töhfə verəcəyinə əminlik ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edildi.

Qeyd edək ki, FHN-ə səfər çərçivəsində Aleks Haykensen nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin əməliyyat zalı və İctimaiyyət-Əlaqə İdarəsinin Multimedia Mərkəzinin fəaliyyəti ilə yerində tanış olub.

Milli Məclisin Sədri Sahibə Qafarova TÜRKPA-nın 12-ci plenar iclasında çıxış edib



Türkiyədə işgüzar səfərdə olan Milli Məclisin Sədri Sahibə Qafarova aprelin 28-də TÜRKPA-nın "Daha ədalətli dünya üçün parlament diplomatiyası: enerji, miqrasiya, ərzaq" mövzusunda keçirilən 12-ci plenar iclasında çıxış edib.

Milli Məclisin Mətbuat və İctimaiyyət əlaqələri şöbəsinə verilən məlumata görə qardaş türk dövlətlərinin parlament sədrlerini və bütün iştirakçıları salamlayan Milli Məclisin Sədri bu iclasın əməkdaşlığın və birgə fəaliyyətin daha da genişlənməsinə tökan verəcəyinə inamını ifadə edib.

Spiker bildirib ki, qardaş ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əlaqələrin gündən-günə inkişaf etməsi və genişlənməsi məmnunluq doğurur. Xalqlarımızın iradəsindən qaynaqlanan dövlətlərarası dostluq münasibətləri ötən dövr ərzində ali və yüksək səviyyəli qarşılıqlı səfərlər, müxtəlif sahələrdə əhatə edən əməkdaşlığın dərinləşməsi, çoxsaylı layihələrin uğurlu icrası ilə daha da zənginləşib.

Milli Məclisin Sədri qeyd edib ki, qardaş Türkiyədə çoxsaylı insan tələfatına və dağıntılara səbəb olan zəlzələ bizləri olduqca sarısdı. Bununla belə, zəlzələnin fəsadlarından aradan qaldırılması dövründə atılan birgə addımlar dövlətlərimizin ağır günlərdə də həmrəy olduğunu təsdiq etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının "Fələkət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım" mövzusunda Fövqəladə Zirvə Görüşünün keçirilməsi isə türk dünyasında qarşılıqlı dəstəyi və hörməti bir daha bariz şəkildə nümayiş etdirdi.

Sahibə Qafarova diqqətə çatdırıb ki, güclü Türkiyə dövləti zəlzələnin nəticələrinin aradan qaldırılmasına nail olacaq. Bu il quruluşunun 100-cü ildönümünü qeyd edən Türkiyə Cümhuriyyətinin xüsusən son illərdə əldə etdiyi siyasi, iqtisadi, elmi və texnoloji tərəqqi bunu deməyə əsas verir. Spiker Türkiyə Böyük Millət Məclisinin fəaliyyətə başlamasının 103-cü ildönümünü münasibətlə təbriklərini çatdırıb.

Milli Məclisin Sədri əminliklə bildirib ki, ölkələrimizin məsuliyyətli davranışları, irəli sürdüyü təşəbbüslər, onların qarşılıqlı əməkdaşlığı regionumuzda və daha geniş məkanda mühim təhlükəsizlik, sabitlik və rifah əmilinə çevrilib. Spiker Türkiyə Respublikasının son 10 ildə 4 milyondan çox suriyalı qaçqına evsahibliyi etmasının huma-

nizm prinsiplərinin nümayiş etdirilməsi və miqrasiya proseslərinin mənfəətlərinin idarə edilməsi baxımından çox mühüm addım olduğunu qeyd edərək, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Qara Dəniz Taxıl Dəhlizi" təşəbbüsünü beynəlxalq ərzaq böhranının qarşısını alan mühüm faktor kimi dəyərləndirib.

Çıxışında regionda nəqliyyat infrastrukturunun inkişafı istiqamətində görülmüş işlərdən danışan Sahibə Qafarova deyib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi, Xəzərin qərb və şərq sahillərindəki limanların genişləndirilməsi nəticəsində ölkələrimiz "Şərq-Qərb" nəqliyyat dəhlizinin inkişafına mühüm töhfə veriblər. Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək Zəngəzur dəhlizinin açılması isə türk dünyasının coğrafi bağlantısını bərpa edəcək, nəticədə "Şərq-Qərb" nəqliyyat dəhlizinin əhəmiyyəti daha da artacaq.

Milli Məclisin Sədri qeyd edib ki, ölkələrimizin zəngin neft-qaz ehtiyatlarının beynəlxalq bazarlara nəqli enerji təhlükəsizliyinin təmin olunmasına xüsusi rola malikdir. Onun sözlərinə görə, Bakı-Tbilisi-Ceyhan neft kəməri, "Cənub qaz dəhlizi" Avropanın enerji xəritəsini tamamilə dəyişib. Spiker diqqətə çatdırıb ki, hazırda Azərbaycan Avropa Komissiyası ilə imzalanmış "Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu"na uyğun olaraq Avropaya qaz təchizatının həcmi artırılmaqla yanaşı, eyni zamanda təchizatın coğrafiyasını da genişləndirir. Bir neçə gün bundan əvvəl Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiya şirkətləri ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti arasında əməkdaşlığın təşviqi ilə bağlı anlaşma memorandumu imzalandı. Digər tərəfdən, Azərbaycanda bərpəolunan enerjinin istehsalı və Avropaya ixracı üzərində də müvafiq işlər aparılır.

Tədbir iştirakçılarına Cənubi Qafqaz regionunda gedən proseslər haqqında məlumat verən spiker Sahibə Qafarova qeyd edib ki, torpaqlarımızın Ermənistanın işğalından azad olunmasında dərhal sonra başlanılmış genişmiqyaslı quruculuq işləri sürətlə davam edir. Görülən işlərin miqyasını təsəvvür etmək üçün təkcə bunu demək kifayətdir ki, 2021-2022-ci illərdə bu işlərə təxminən 4 milyard ABŞ dollarına yaxın vəsait xərclənib. Bu il isə yenedənqurma işlərinə ən azı 1.7 milyard ABŞ dolları ayrılacaq.

O xatırladı ki, ötən ilin oktyabrın-da Azərbaycan və Türkiyə prezidentləri işğaldan azad edilmiş torpaqlardakı ikinci beynəlxalq hava limanı olan Zəngilan Beynəlxalq Hava Limanının açılışında birgə iştirak etdilər. Hazırda Laçında üçüncü beynəlxalq hava limanının tikintisi davam edir. Artıq məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtması prosesinə start verilib və bu proses getdikcə daha böyük vəsət almaqdadır.

Milli Məclisin Sədri bir daha diqqətə çatdırıb ki, Ermənistan tərəfindən basdırılmış 1 milyondan artıq mina hələ də görülən işlərə ciddi maneə törətməkdədir. İkinci Qarabağ müharibəsindən sonra mina partlayışları nəticəsində 300-ə yaxın vətəndaşımız həlak olub və yaralanıb.

Spiker Sahibə Qafarova bildirib ki, Azərbaycan regionda uzunmüddətli sülh və sabitliyin təmin edilməsi üzrə səylərini davam etdirir. Təəssüf ki, Ermənistan ötən ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hələ də qorumaq məqsədilə Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsi təsis edib. Bu, Azərbaycanın öz suveren ərazisinə münasibətdə qəbul etdiyi və bütün beynəlxalq hüquq prinsiplərinə və normalara uyğun legitim qərardır. Heç kim buna müdaxilə edə bilməz.

Spiker deyib ki, Ermənistan isə öz ölkəsində baş qaldırmaqda olan revanşist qüvvələri təhrik etməklə, etnik zəmində nifrəti və irqi ədavəti təşviq etməklə məşğuldur. Bu ölkədə Azərbaycan və Türkiyə bayraqları yandırılır, azərbaycanlı və türkiyəli siyasətçiləri qətlə yetirmiş erməni terrorçuların xətiyəsinə İrevanda abidə quraşdırılır, əsir götürülmüş azərbaycanlı hərbiçilərə qarşı insanlığa sığmayan vəhşiliklər törədilir.

Sahibə Qafarovanın sözlərinə görə, Ermənistan anlamaldır ki, regionda uzunmüddətli sülh, sabitlik və təhlükəsizliyin yaradılmasının yeganə yolu Azərbaycan və Türkiyə ilə sivil dövlətlərarası münasibətlərin qurulmasıdır.

Bunun üçün isə ilk növbədə Azərbaycanla beynəlxalq hüququn norma və prinsiplərinə uyğun sülh sazişini imzalamaq lazımdır.

Çıxışında Sahibə Qafarova həmçinin TÜRKPA-ya üzv ölkələr arasında çoxtərəfli əlaqələrin dərinləşdirilməsində türk əməkdaşlıq qurumlarının rolu barədə də fikirlərini bölüşürək, deyib ki, bu qurumlar zaman keçdikcə öz fəaliyyətlərini təkmilləşdirməklə və ölkələrimizin ümumi maraqlarına uyğunlaşdırmaqla, qarşılıqlı əməkdaşlığın müxtəlif sahələrini əhatə edən səmərəli struktura çevriliblər. Bu mənada Sahibə Qafarova parlament diplomatiyasının əhəmiyyətinin və rolunun getdikcə artdığı müasir dövrimizdə TÜRKPA-nın fəaliyyətinin ölkələrimiz arasında birliyin və həmrəyliyin genişlənməsinə parlament dəstəyini təmin etdiyini, eyni zamanda türk dünyasının vahid mövqeyinin beynəlxalq parlament platformalarında əşidilməsinə imkan yaratdığını vurğulayıb. Onun sözlərinə görə, assambleya çərçivəsində əməkdaşlığımız ölkələrimiz arasında siyasi, ticarət-iqtisadi, mədəni-humanitar əlaqələrin inkişafına parlament diplomatiyasının töhfəsini təmin edir.

Sahibə Qafarova assambleyanın fəaliyyətinin gücləndirilməsi ilə bağlı bir sıra təkliflərini səsləndirib. O, artıq pandemiya dövrünün geridə qaldığını nəzərə alaraq qurumun komissiyalarının mövcud potensialından daha çox istifadə edərək, birgə tədbirlərin və qarşılıqlı səfərlərin sayının artırılması, bu çərçivədə, milli qanunvericiliklərin yaxınlaşdırılması və model qanunların işlənməsi məsələsinin də xüsusi aktuallıq kəsb etməsi ilə bağlı fikirlərini ifadə edib. Spiker bildirib ki, bu iclasa iki yeni model qanunun təqdim olunması məmnunluq doğurur. Onlardan biri - "Reproduktiv sağlamlığın qorunması haqqında" model qanun Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən hazırlanıb. Sahibə Qafarova həmçinin TÜRKPA-nın Qadın Parlamentarilər və Gənc Parlamentarilər Qurulurunu fəaliyyətinin daha da gücləndirilməsinin də ümumi maraqlarımıza cavab verdiyini qeyd edib.

Çıxışına yekun vuran Milli Məclisin Sədri bildirib ki, bu il ölkəmizdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi qeyd olunur. Bu çərçivədə o, Milli Məclisin bu yubileyə həsr olunan xüsusi iclasının keçirilməsinə bildirib və həmkarlarını iclasda iştirakə dəvət edib.

"Azərbaycan"

Aprelin 28-də Türkiyənin paytaxtı Ankarada şəhərdə Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) Şurasının 12-ci iclası keçirilib. Milli Məclisin Mətbuat və İctimaiyyət əlaqələri şöbəsinə verilən məlumata görə, iclasdan əvvəl təşkilat üzv dövlətlərin parlament rəhbərləri xatirə fotosu çəkdirib. Sonra spikerlər tədbiri işıqlandıran media nümayəndələrinin suallarını cavablandırdılar.

İclasda Milli Məclisin Sədri Sahibə Qafarova çıxış edib. İclas iştirakçılarına salamlayan spiker Sahibə Qafarova tədbirin yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop və TÜRKPA-ya uğurlu sədrliyinə görə Qırğız Respublikası Joqorku Keneşinin Sədri Nurlanbek Şakiyevə minnətdarlığını bildirib, qarşdakı dövrdə təşkilatə sədrlik edəcək Türkiyə tərəfinə uğurlar arzulayıb.

Milli Məclisin Sədri çıxışında cari ilin fevral ayında qardaş Türkiyədə baş verən zəlzələ nəticəsində çoxlu sayda insanın həlak olmasına görə başsağlığı verib. Həm şura iclasının, həm də plenar iclasın gündəliyinin kifayət qədər zəngin olduğunu bildiren Sahibə Qafarova deyib ki, bu da, əslində, bizim TÜRKPA çərçivəsində əməkdaşlığımızın səviyyəsinin mühüm göstəricisidir.

Milli Məclisin Sədri xatırladı ki, bu il TÜRKPA-nın yaradılmasının on beş il tamam olur. Onun sözlərinə görə, 2008-ci ilin sentyabrında İstanbul sazişinin imzalanmasından və 2009-cu ilin sentyabrında Bakıda birinci plenar iclasın keçirilməsindən ötn illər ərzində TÜRKPA parlamentlərimizin səmərəli dialoq və əməkdaşlıq platformasına çevrilib və birgə səylərimizlə beynəlxalq aləmdə tanınan mühüm təşkilat kimi formalaşmış. Bu isə eyni kökdən olan, ortaq milli-mədəni dəyərləri bölüşən qardaş xalqlarımız və ölkələrimiz arasında birli-

vin və həmrəyliyin daha da gücləndirilməsi isinə töhfə verir. Spiker deyib ki, Azərbaycan Respublikasının Milli Məclisi TÜRKPA çərçivəsində fəaliyyətinə böyük əhəmiyyət verir və bu istiqamətdə bütün lazımi tədbirləri həyata keçirir. Azərbaycan parlament nümayəndə heyəti TÜRKPA-nın ayrı-ayrı komissiyalarının iclaslarında, müxtəlif mövzulara həsr edilmiş tədbirlərində, model qanunların hazırlanmasında, seçki müşahidə missiyalarının işində fəal iştirak edib. Eyni zamanda Milli Məclis martın evvəllərində TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının səkkizinci iclasına da evsahibliyi edib.

Çıxışının sonunda spiker Sahibə Qafarova TÜRKPA Katibliyinin fəaliyyətini təqdir edib və bildirib ki, bu fəaliyyət katibliyin artıq qardaş parlamentlərimiz arasında əməkdaşlığın mövcud tələblərinə cavab verən və münasibətlərin dinamik inkişafını təmin edən çevik və işlək bir mexanizmə çevrilməsinə bariz göstəricisidir. O deyib ki, Azərbaycan parlamenti katibliyin fəaliyyətini bundan sonra da dəstəkləməyə davam edəcək.

"Azərbaycan"

Sahibə QAFAROVA: "TÜRKPA parlamentlərimizin səmərəli dialoq və əməkdaşlıq platformasına çevrilib və birgə səylərimizlə beynəlxalq aləmdə tanınan mühüm təşkilat kimi formalaşmış"



İclasda Milli Məclisin Sədri Sahibə Qafarova çıxış edib. İclas iştirakçılarına salamlayan spiker Sahibə Qafarova tədbirin yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop və TÜRKPA-ya uğurlu sədrliyinə görə Qırğız Respublikası Joqorku Keneşinin Sədri Nurlanbek Şakiyevə minnətdarlığını bildirib, qarşdakı dövrdə təşkilatə sədrlik edəcək Türkiyə tərəfinə uğurlar arzulayıb.

Milli Məclisin Sədri çıxışında cari ilin fevral ayında qardaş Türkiyədə baş verən zəlzələ nəticəsində çoxlu sayda insanın həlak olmasına görə başsağlığı verib.

Həm şura iclasının, həm də plenar iclasın gündəliyinin kifayət qədər zəngin olduğunu bildiren Sahibə Qafarova deyib ki, bu da, əslində, bizim TÜRKPA çərçivəsində əməkdaşlığımızın səviyyəsinin mühüm göstəricisidir.

Milli Məclisin Sədri xatırladı ki, bu il TÜRKPA-nın yaradılmasının on beş il tamam olur. Onun sözlərinə görə, 2008-ci ilin sentyabrında İstanbul sazişinin imzalanmasından və 2009-cu ilin sentyabrında Bakıda birinci plenar iclasın keçirilməsindən ötn illər ərzində TÜRKPA parlamentlərimizin səmərəli dialoq və əməkdaşlıq platformasına çevrilib və birgə səylərimizlə beynəlxalq aləmdə tanınan mühüm təşkilat kimi formalaşmış. Bu isə eyni kökdən olan, ortaq milli-mədəni dəyərləri bölüşən qardaş xalqlarımız və ölkələrimiz arasında birli-

"Azərbaycan"

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi TÜRKPA-da müşahidəçi statusu əldə edib

Türkiyənin paytaxtı Ankarada şəhərdə keçirilən Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 12-ci plenar iclasında təşkilatın Qoşulmama Hərəkatı Parlament Şəbəkəsində müşahidəçi statusu alması ilə bağlı müərciət edilməsi məsələsi nəzərdən keçirilib və dəstəklənib.

Milli Məclisin Mətbuat və İctimaiyyət əlaqələri şöbəsinə verilən məlumata görə, plenar iclasda həmçinin Parlament Şəbəkəsinin TÜRKPA-da müşahidəçi statusu əldə etməsi ilə bağlı müərciətinə də baxılıb. Müərciət müsbət qiymətləndirilib və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin TÜRKPA-da müşahidəçi statusu verilib.

İclasda çıxış edən Milli Məclisin və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Sədri Sahibə Qafarova qeyd edib ki, TÜRKPA-nın beynəlxalq əlaqələrinin genişlənməsi təqdirəlayiqdir. Onun sözlərinə görə, Azərbaycan Respublikası Milli Məclisinin hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə TÜRKPA arasında cari ilin fevral ayında imzalanmış əməkdaşlığa dair



anlaşma memorandumunu, həmçinin müşahidəçilik əsasında gələcək qarşılıqlı fəaliyyət TÜRKPA-nın beynəlxalq əlaqələrinin daha da güclənməsinə xidmət edəcəkdir.

"Azərbaycan"



Zərifə Əliyeva - 100

Aprilin 28-də Zira Mədəniyyət Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) və Modern Ailə və İnkişaf İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100-cü ildönümünə həsr olunmuş "Nəsilərə nümunə olan ömür yolu" mövzusunda tədbir keçirilib.



İnsanlara şəfa bəxş edən nurlu həkim

Əvvəlcə Zira Mədəniyyət Mərkəzində müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstünün önünə gül dəstələri düzülüb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi birdəqiqətlik sükkulla yad edilib. Sonra "Əsl məhəbbət haqqında" sənə "Əsl nümayiş olunub.

Tədbirdə çıxış edən YAP sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, 2023-cü il Azərbaycan xalqı və dövləti üçün bir çox cəhətdən əlamətdardır: "Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2023-cü il ölkəmizdə "Heydər Əliyev İli" elan edilmişdir və Ümummilli Liderimizin zəngin dövlətçilik irsinin tədqiq olunması, əbədi yaşar ideyalarının yeni nəslə aşılması istiqamətində respublikamızda və onun hüduqlarından kənarında silsilə tədbirlər həyata keçirilməkdədir. Eyni zamanda bu il Ulu Öndərin ömür-gün yoldaşı, Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümüdür".

YAP sədrinin müavini vurğulayıb ki, Zərifə xanım Əliyevanın fərdi və ictimai portretini olduqca rəngarəngdir. "Mənəli və nümunəvi həyat yoluna malik olan Zərifə xanım Əliyeva istər peşəkər həkim-mütəxəssis, istər ləyaqətli ziyalı və dəyərli elm xadimi, istər vətəni ömür-gün yoldaşı, istərsə də qayğıkeş ana kimi Azərbaycan tarixində silinməz izlər buraxmışdır. Ona görə də iftixarla qeyd edirik ki, Zərifə xanım Əliyevanın zəngin və mənəli ömür yolu bugünkü və gələcək nəsillərə parlaq nümunədir".

YAP Mərkəzi Aparatının rəhbəri söyləyib ki, Zərifə xanım Əliyevanın fəaliyyəti məqsədyönlü, çoxşaxəli və məhsuldar olmuşdur: "O, həm peşəkər oftalmoloq kimi insanlara nur və şəfa bəxş etmiş, həm savadlı mütəxəssislərin yetişməsinə fəal rol oynamış, həm də gənc nəslin milli-mənəvi dəyərlər əsasında tərbiyəsi üçün dəyərli örnək yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında imzaladığı sərəncamda qeyd edildiyi kimi, akademik Zərifə Əliyeva zəngin mənəviyyatı sahib əsl ziyalı kimi mənəli ömür yolu keçmiş, ətəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Zərifə xanım tibb elminin oftalmologiya sahəsində səmərəli fəaliyyəti və müstəsna xidmətləri ilə fərqlənmişdir. Bir çox illərin müəllifi olan Zərifə xanım Əliyevanın apardığı tədqiqatlar Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. Azərbaycanda



traxomanın xəstəlik kimi ləğv edilməsi Zərifə xanım Əliyevanın adı ilə bağlıdır. Görkəmli alim dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıraraq elmi-tədqiqat laboratoriyası yaratmış və elm sahəsində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoymuşdur. O, həmçinin oftalmologiyanın aktual problemlərinə həsr edilmiş çoxprofilli tədqiqatlar müəllifi kimi yadda qalmışdır".

Tahir Budaqov qeyd edib ki, Zərifə xanım Əliyevanın fəaliyyəti, xüsusilə də çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində əvəzsiz xidmətləri daim yüksək qiymətləndirilmişdir: "O, oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə bir çox mükafatlarla təltif olunmuşdur. Zərifə xanım Əliyeva keçmiş ittifaqın oftalmologiya sahəsində ən yüksək mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Əverbaş adına mükafatına layiq görülmüş ilk qadın alimdir. 150-dən artıq elmi əsərin müəllifi olan akademik SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini kimi səmərəli fəaliyyət göstərmiş, respublika "Bilik" Cəmiyyəti İdarə Heyətinin və keçmiş ittifaqın Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin, "Oftalmologiya xəbərləri" jurnalının redaksiyaya heyətinin üzvü olmuşdur. Bütün bunlar görkəmli alimin ictimai fəaliyyətinin də ölkəmiz üçün nə qədər faydalı və önəmli olduğunu göstərir".

YAP sədrinin müavini bildirib ki, Zərifə xanım Əliyevanın vətəni ömür-gün yoldaşı, qayğıkeş ana kimi nəsillərə nümunə yaratması da Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur: "Azərbaycan qadınlarına məxsus ləyaqətli və şərəfli ömür yaşamaş Zərifə xanım xalqımızın Ümummilli Lideri Heydər Əliyevlə ailə məsuliyyətini paylaşaraq cənab İlham Əliyev kimi tarixi şəxsiyyət yetişdirmişdir. Heç şübhəsiz, övladının yüksək məqama çatması, Vətənin naminə və şərəfinə və faydalı işlərə imza atması hər bir valideynin ürvi arzusudur. Heydər Əliyev məktəbindən dərslər alan, Zərifə Əliyevanın qayğısı ilə böyüyən cənab İlham Əliyev Prezident, Müzəffər Ali Baş Komandan kimi Azərbaycana möhtəşəm uğurlar qazandıran, ölkəmizi tərəqqi və Zərifə zirvəsinə yüksəldərək həm ata vəsiyyətini, həm də Vətəni sədaqət andını qoruyub saxlayan, onlara doğma münasibət bəsləyirdi. İş yoldaşları danışırlar ki, Zərifə xanım uzaq bölgələrdən günümüzədək yaşayan əxlaq triadasında göstərdiyi kimi, xeyirxah fikir, xeyirxah söz, xeyirxah əməl sahibi olub. Zərifə xanım bir həkim kimi xəstələrinə can yandırır, onlara doğma münasibət bəsləyirdi. İş yoldaşları danışırlar ki, Zərifə xanım uzaq bölgələrdən günümüzədək mütaliə alanlara xüsusi diqqətlə yanaşırdı. O, ehtiyacı olan hər kəsə kömək edir, hamının qolbına yol tapmağı bacarırdı".

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxışında bildirib ki, Zərifə xanım Əliyeva xalqımızın paylaşılan novator və istedadlı alim, bilikli və bacarıqlı həkim, tanınmış ictimai xadim, qayğıkeş ana kimi qalmışdır: "Zərifə Əliyeva dedikdə ilk növbədə gözü-müzün önündə işıq, nur canlanır. Bu, təkcə ona görə deyil ki, o, gözlərə nur bəxş edib, insanlara görmək sevincini yaşadı. Bu həm də ona görədir ki, Zərifə xanım şəfə, qaralıqla qarşı dayanmaq üçün ta qədim dövrlərdən günümüzədək yaşayan əxlaq triadasında göstərdiyi kimi, xeyirxah fikir, xeyirxah söz, xeyirxah əməl sahibi olub. Zərifə xanım bir həkim kimi xəstələrinə can yandırır, onlara doğma münasibət bəsləyirdi. İş yoldaşları danışırlar ki, Zərifə xanım uzaq bölgələrdən günümüzədək mütaliə alanlara xüsusi diqqətlə yanaşırdı. O, ehtiyacı olan hər kəsə kömək edir, hamının qolbına yol tapmağı bacarırdı".

Hicran Hüseynova vurğulayıb ki, Zərifə xanım Əliyeva ciddi elmi-tədqiqatları, mürəkkəb cərrahiyyə əməliyyatları ilə yanaşı, pedaqoji fəaliyyətini də uğurla davam etdirirdi: "Zərifə Əliyeva Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü olmuş ilk oftalmoloqdur. Eyni

zərifə xanım Əliyeva 1942-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinə daxil olub və 1947-ci ildə əla qiymətlərlə bitirib. Daha sonra mükəmməl göz həkimi olmaq arzusu ilə Zərifə xanım Əliyeva Moskva şəhərinə yollanıb və orada Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda ikitillik ixtisaslaşdırma kursunda həkim-oftalmoloq ixtisasına yiyələnib. O, Moskvadakı təhsilini müvəffəqiyyətlə başa çatdırdıqdan sonra Vətəni qayıdıb, 1949-cu ildən başlayaraq Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayıb, 1950-ci ildə isə aspiranturaya daxil olub, praktik-əməli həkim fəaliyyəti ilə yanaşı, elmi axtarışlarını davam etdirib". - deyən Musa Quliyev əlavə edib ki, Zərifə xanım Əliyeva elmi fəaliyyətinin əsas hissəsini professional oftalmologiyanın problemlərinin öyrənilməsinə həsr etmişdir. O, dünyada ilk dəfə olaraq peşə patologiyasını araşdıraraq elmi-tədqiqat laboratoriyası yaratmış və praktiki olaraq elm alomində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoymuşdur. Apardığı tədqiqatların gedişində onlarla elmi məqalələr və monoqrafiyalar çap etmişdir. Zərifə xanım Əliyeva 1977-ci ildə tibb elmləri doktoru elmi adına layiq görülmüş, 1983-cü ildə isə Azərbaycan Elmlər Akademiyasının akademik seçilmişdir.

Parlamentin komitə sədri vurğulayıb ki, Zərifə xanım Əliyevanın həkimlik və alimlik fəaliyyətində şəxsi keyfiyyətlərindən irəli gələn yüksək mədəniyyət, ziyalılıq, kübarlıq, alim və vətəndaş məsuliyyəti kimi yüksək insani keyfiyyətlər həmişə diqqəti cəlb etmiş, həmkarlarına və tələbələrinə gözəl bir nümunə olmuşdur: "Zərifə Əliyeva səhiyyəyə kadr hazırlığına və həkimlərin təkmilləşdirilməsinə gərgin əmək sərf etmişdir. Zərifə xanım heç zaman gərgin işdən usanmamış, ürəkdən və ilhamla çalışmışdır. Onun həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiyyəti və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal

həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır. Zərifə xanımın ən böyük abidəsi isə gözüne nur verdiyi, şəfqət bəxş etdiyi insanlar, onların övladları, yetişdirdiyi tələbələr, yazdığı kitablar, insanlıq üçün irs qoyub getdiyi zəriflik və alıcınablıq, xeyirxahlıq və insan sevgisidir".

Çıxış edən YAP Veteranlar Şurasının üzvü, Modern Ailə və İnkişaf İctimai Birliyinin sədri Zərifə Quliyeva bildirib ki, akademik Zərifə xanım Əliyeva ləyaqətli, humanist, xeyirxah və mehriban insan kimi əbədi məhəbbət qazanıb: "O, hamıya əl tutar, hamının qolbına yol tapmağı bacarırdı. Zərifə xanım başqalarının dərdsini, problemini özününkü hesab edirdi, çünki insanlar sevirdi. Peşəsində qazandıqı uğurlar da bu xüsusiyyəti ilə bağlı idi. Zərifə Əliyeva şəxsiyyətinin gücü məhz onun daim insanların dərdsini, qayğılarına, çətinliklərinə təmənənən insan sevgisindən irəli gəlirdi. Zərifə xanım yüksək daxili mədəniyyəti, incə qəlbi, elmə sədaqəti, insanlara münasibətdə məsuliyyəti ilə xalqımızın yaddaşında həmişə yaşayır, daim böyük ehtiramla anılır".

Zərifə Quliyeva bildirib ki, akademik Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənəli ömrünü Vətənin və xalqın tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin, Ümummilli Lider Heydər Əliyevin vətəni ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Dahi şəxsiyyət Heydər Əliyev qazandıqı nailiyyətlərə vəfəli ömür-gün yoldaşı Zərifə xanımın böyük töhfələrinin olduğunu daim vurğulayırdı. Zərifə xanımın vəfatı Heydər Əliyev üçün böyük itki olmuşdur. Ulu Öndər sonsuz ehtiramla Zərifə xanımın əziz xatirəsinə anaraq qeyd etmişdir: "Zərifə xanım böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. İllər keçsə də, onu bir dəqiqə belə unutmuram və unutmayaacağam".

YAP Veteranlar Şurasının üzvü qeyd edib ki, Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Amma bu adlar sırasında ən şərəfli ana adıdır. Zərifə xanım Ümummilli Liderimiz Heydər Əliyevin layiqli davamçısı, dünya siyasətində öz nüfuzu ilə seçilən, uğurlu fəaliyyəti ilə Azərbaycanı bölgənin lider dövlətinə çevirən Prezident İlham Əliyevin anasıdır.

"Zərifə xanım Əliyeva unudulmaz, nümunəvi bir şəxsiyyət ömrü yaşadı. İşıqlı amalların, nəcih duyğuların təcəssümü tapdığı bir həyat yaşayan Zərifə xanımın parlaq xatirəsi xalqımızın qolbında əbədi yaşayacaq", - deyərək Zərifə Quliyeva vurğulayıb.

Daha sonra tədbir bədii hissə ilə davam edib.

Əsmər QARDAŞXANOVA, "Azərbaycan"



Zərifə Əliyeva - 100

Milli Kitabxana "Akademik Zərifə Əliyeva - 100" adlı virtual sərgi təşkil edib

Zərifə xanım Əliyevanın fitri istedadı malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim, həkim üçün həyat və mədəniyyət dərəsi, kamillik, müdriklik məktəbidir.

O, Azərbaycan oftalmologiya məktəbinə öz dəyərli töhfəsini verib, gənc kadrların hazırlanmasında çox böyük fəaliyyət göstərmiş. Zərifə xanım özünün çoxillik fəaliyyəti dövründə neçə-neçə gözə şəfa bəxş edib, ən ağır, müəkkəb əməliyyatları aparıb, görmə qabiliyyəti zəif olanların, yaxud tamamilə görməyönlərini qa-



**Akademik
Zərifə Əliyeva**



ranlıq dünyasını işıqlandırdı. Bu işdə ona təkə biliyi, savadı və səriştəsi deyil, həm də gəndən və böyüdüyü ailədən irəliləyən yüksək keyfiyyətlər dəstəkləyirdi.

AZƏRTAC xəbər verir ki, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümünü münasibətlə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən "Akademik Zərifə Əliyeva - 100" adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə akademik Zərifə xanım Əliyeva haqqında görkəmli şəxslərin fikirləri, müəllifi olduğu və haqqında yazılmış kitablar, həyat və fəaliyyətinə dair sənədlər, məqalələr və fotoaləmlər nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilərlər.

Zərifə ruhun güclü təcəssümü

XX əsrin görkəmli alimlərindən biri, öz sahəsində böyük yeniliklərə imza atmış, eyni zamanda zəriflik müəssəməsi olan akademik Zərifə xanım Əliyeva aydın, işıqlı və nurlu bir şəxsiyyətdir.

Zərifə xanım Əliyevanın doğulduğu ailə ziyalı olmaqla yanaşı, həm də mübariz olub, öz arzularına doğru cəsarətlə getməyi bacarıb. Bu onun atası, görkəmli dövlət və ictimai-siyasi xadimi, elm fədaisi, böyük şəxsiyyət Əziz Əliyevin həyat yolunda, bütün çətinliklərə baxmayaraq, öz xalqına, Vətəninə layiqli xidmətində görmək mümkündür. Təbii ki, bu ruh övladına da sirayət edib.

Zərifə xanım bir alim, şəxsiyyət kimi nə qədər böyük əzmə malik idisə, onun bir o qədər də yüksək və zərif bir mədəniyyəti vardı. Tarixdə Şərqi qadın ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətində səs və söz hüququ qazanıb. Məsələyə daha geniş spektrdə baxanda belə məlum olur ki, əslində, bu, şəraitə baxmayaraq, öz üzərində işləyən, təhsil alan, savadlanan, ictimai vəziyyəti düzənləndirməyi bacaran, hətta bu istiqamətdə müəyyən işlər görən qadınların hüquqlarının tanınması, inkişaf yollarının süni maneələrdən təmizlənməsi, gənc respublikanın quruculuğunda onların da xidmətindən istifadə edilməsi idi. Başqa sözlə desək, Azərbaycan qadını hər zaman düşünməyi və düşündürməyi, öz şəxsiyyətinə hörmətli qorumaqla yanaşı, sözüünü ən yüksək kürsüdə deməyi bacarıb. Buna Zərifə Əliyevanın nümunəsində bir daha şahid oluruq.

Görkəmli alim öz sahəsinin bacarıqlı və novator müəssisi olmaqla yanaşı, həm də ictimai xadim idi, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, "Bilik" Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü idi. Azərbaycanın Əməkdar elm xadimi fəxri adını almışdır.

Zərifə xanım Əliyeva seçdiyi peşədə öz izini qoymuş, sözüünü deyə bilmiş alim və həkim idi. Onun yazdığı monoqrafiyalar və məqalələr bu gün də aktualdır və oftalmoloqların stolüstü kitabıdır. Onu da vurğulayaq ki, bu, sadəcə bir elm yolu deyildi. Akademik Krasnovun yazdığına görə, "məktəb yaradan", tıbb elminin, necə deyirlər, "xam sahələri"ni müraciət edən Zərifə xanım Əliyeva öz sahəsində ən cəsarətli, yeni addımlar atmaqdan çəkinmədi. O, dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıraraq elmi-tədqiqat laboratoriyası yaratmış və praktik olaraq elm almində yeni bir istiqamətin - "peşə oftalmologiyası"nın, yaxud "sosial oftalmologiya"nın təməlini qoymuşdu. "İridodiaznozistika", "Göz yaşının axmasının cərrahi müalicəsinin müasir üsulları", "Göz yaş yollarının qoruyucu cərrahiyyə üsulları" və daha neçə fundamental tədqiqat onun elmi cəsarətinin göstəricisi idi.

Həmkarlarının yazdığına görə, Zərifə xanım Əliyeva hər işinə yüksək diqqətlə və məsuliyyətlə yanaşmış. Əhəmiyyətli bir məqamdır ki, o, hətta xəstə olanda da elmi tədqiqatı davam etdirmiş. Tibb elmləri doktoru, professor Z.M. Skripniçenko yazır: "Beləcə, mənim üçün olduca əziz və doğma olan Zərifə xanımın sonuncu xahişini - birgə başladığımız kitabı yazıb qurtarmağı vəzifə borcu hesab edirdim. Çünki onun zəhmətindən sonra da işi üzüm görməli, onun fikirləri müxtəssislərə gedib çatmalıdır". "Görmə orqanının peşə patologiyası" adlı həmin kitab 1988-ci ildə işıq gördü və həmkarının dediyi kimi, Zərifə xanımın əməyinin, şəxsiyyətinin nuru parlamaqda davam etdi.

Azərbaycanda gedən quruculuq işlərində Zərifə xanım Əliyeva diqqətini məhz peşə xəstəliklərinə yönəldirdi. Böyük alim haqqında məlumatda deyildiyinə görə, "o, elmdə ilk dəfə olaraq yod və şin sonayesi işçilərinin görmə orqanında yaranan peşə xəstəliklərini öyrənmiş və bu xəstəliklərin profilaktikası tədbirlərini işləyib hazırlamışdır. Onun bu istiqamətdə aparıldığı elmi-tədqiqat işləri dünyəvi ədəbiyyatında analoqu olmayan nadir tədqiqatlar sırasındadır. Zərifə xanım uzun illər respublikanın ondan artıq iri sənaye müəssisəsində genişmiqyaslı elmi-tədqiqat işləri aparmışdır. Göstərilən istiqamətdə aparıldığı elmi-tədqiqat işlərinin nəticələri alim "Şin istehsalatında gözün peşə patologiyası", "Xronik yod intoksikasiyası zamanı oftalmologiya" və "Yod sonayesində gözün peşə xəstəliyinin profilaktikası" kimi qiymətli monoqrafiyalarında öz əksini tapmışdır. Başqa



sözlə desək, Zərifə xanım Azərbaycanın inkişafına öz xidmətini göstərirdi və çalışırdı ki, əsasən yaddan çıxmış, sağlamlıq üçün ön təhlükəli sahələrin insanları ön plana çəksin, onlara qayğı göstərsin. Bu, yalnız bir müxtəssis diqqəti deyildi, həm də vətəndaş borcu idi. Skripniçkonun dediyinə görə, o, Moskvada, Vətəninə uzaqda olanda da, "yənə də özünə-məxsus tərzdə maraqla Bakıda Məişət Kondisionerlər Zavodunda aparıldığı tədqiqatlardan - stirov və tetraxloretilen buxarının təsirinə məruz qalan fəhlələri necə müayinə etməsindən danışırdı. Öz yurdunun əsl övladı kimi Zərifə xanım yənə də Azərbaycanla yaşayıb, xalq təsərrüfatının aparıcı sahələrində peşə oftalmologiyasına aid tədqiqatlar apardırdı".

Azərbaycan dünyada nadir ölkələrdəndir ki, qadın cəmiyyətdə öz yerini tutmaq üçün kişi ilə mübarizə aparmayıb, buna ağılı, istedadı ilə nail olub. Hətta kənar qüvvələrin süni şəkildə bu istəyi onda kövrükləməyə çalışsalar da, Azərbaycan qadınına xas müdriklik, xanmıqlıq tez bir zamanda hər şeyi təkrar öz axtarına salıb. Maraqlıdır, çox vaxt dövlət xadimləri, sair və yazıçılar, filosof və alimlər arasında qadınların azlığı xüsusi argument kimi götürülür. Həqiqətən də, əksər hallarda qadın yüksək material haqqında düşünməyə, günlərlə elmi eksperimentlər üzərində çalışmağa, hər şeydən təcrid olunaraq yalnız öz yaradıcılığını gerçəkləşdirməyə vaxt tapmır, ancaq öz övladına milli-mədəni dəyərləri çatdırmağa, ona yüksək əxlaq tələp etməyə, onun çətinə düşmüş düşüncəsini işıqlandırmağa, öz həyat yoldaşına arxa durmağa onun vaxtı həmişə olur. Zərifə xanımın ömür-gün yoldaşı, Ulu Öndər Heydər Əliyev deyir: "Mən bu barədə çox danış bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarının tərbiyəsi üçün və həyatında onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. On il keçsə də, onu bir dəqiqə belə unutmuram və unutmayacağam. Mənim övladlarımda da bu əhval-ruhiyyəyə sahiblər".

Kişilərdən fərqli olaraq qadınlar cəmiyyətdə sanki içdən bələd olurlar. Axı yazılmamış bir qanunla ailə ocağını isti saxlamaq, cəmiyyətin bütün şərt və tələblərini bilib gələcək nəsli də o ruhda böyütmək, qorumaq və ya həvəsləndirmək onun öhdəliyindədir. Buna görə də, istənilən şəxsin ən yaxın ətrafı ilk növbədə qadındır - ana, həyat yoldaşı, bacı, övlad və sairə. Bir şəxsi tanımaq üçün onun ətrafındakı qadına baxmaq kifayət edir. 1995-ci ildə Ulu Öndər Heydər Əliyev Zərifə xanım haqqında deyir: "Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mədəni mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şəriflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib".

Bəli, cəmiyyəti sözsüz təqdim edən də qadın və ona münasibətdir. O, nə qədər işıqlı, yüksək intellekt və əxlaq sahibidirsə, deməli, həmin cəmiyyətdə də təsvir edəcək sözlər məhz bunlar olacaq. Bir millət məhz qadına verdiyi dəyər qədər özünə hörmət edir, öz gələcəyini görür. Akademik Zərifə xanım Əliyevanın şəxsiyyətində Azərbaycan xalqı bir daha yüksək bir səviyyədə təqdim olunur, tanınır.

Könül BÜNYADZADƏ,
fəlsəfi elmləri doktoru, AMEA-nın müxbir üzvü

Beynəlxalq elmi-praktik konfransın açılışı olub

Aprəlin 28-də Bakıda Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Oftalmologiyanın aktual problemləri" mövzusunda beynəlxalq elmi-praktik konfransın açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın səhiyyə naziri Teymur Musayev tədbirdə çıxış edərək tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın şərəfli həyat yolu keçdiyini, elm fədaisi kimi oftalmologiyanın, ümumilikdə, tibb elminin inkişafında əvəzsiz rol oynadığını söyləyib. Bildirib ki, Zərifə xanım Əliyeva elmdə heç vaxt asan yol axtarmayıb, həmişə keçilməmiş yollarla gedib, yeni çığırar salıb, elmi araşdırmaları üçün praktiki əhəmiyyət daşıyan aktual mövzular seçib. Onun namizədlik dissertasiyasının həsr olunduğu traxoma xəstəliyi də, doktorluq dissertasiyasının mövzusu olan peşə fəaliyyəti



ilə bağlı göz xəstəlikləri də həmin dövrdə həllini tələb edən ciddi problemlər idi. Zərifə xanımın tədqiqatları bu çətinliklərin həllinə vəsülə oldu. Elmi-tədqiqat zamanı Zərifə xanım araşdırdığı xəstəliyin yayıldığı bölgələrə gəzib, yerlərdə müayinələr aparırdı. Peşəkar fəaliyyətlə bağlı görmə problemlərini öyrənmək üçün dünyada sənaye müəssisəsində təşkil olunan ilk elmi-tədqiqat laboratoriyasını yaratmış, müxtəlif maddələrin gözə təsirini kimya sənayesi işçilərinin iş yerində araşdırırdı.

Nazir qeyd edib ki, Zərifə xanımın təkə və xəstəliklər üzrə deyil, qlaukoma, gözün travmaları, virus zədələnmə-

ləri, bədxassəli işləri, gözyaşında əlavə qüvvətverici amil idi. Ulu Öndər Heydər Əliyev Zərifə xanımın onun peşəkar fəaliyyətində həmişə mənəvi dəstək olub. Ümummilli Lider Zərifə xanımı həmişə bir şəxsiyyət kimi yüksək dəyərləndirir, ailənin onun elmi fəaliyyətinə mane olmaması üçün lazımı şərait yaradırdı. Məhz bu anlayış, bu dəstək Zərifə xanımın elmi və pedaqoji fəaliyyətində özünü reallaşdırmasında köməkçi olmuşdu. Zərifə xanımın ailə həyatı indiki və gələcək nəsillər üçün hər cəhətdən nümunədir.

elmin inkişafına həsr etməsində əlavə qüvvətverici amil idi. Ulu Öndər Heydər Əliyev Zərifə xanımın onun peşəkar fəaliyyətində həmişə mənəvi dəstək olub. Ümummilli Lider Zərifə xanımı həmişə bir şəxsiyyət kimi yüksək dəyərləndirir, ailənin onun elmi fəaliyyətinə mane olmaması üçün lazımı şərait yaradırdı. Məhz bu anlayış, bu dəstək Zərifə xanımın elmi və pedaqoji fəaliyyətində özünü reallaşdırmasında köməkçi olmuşdu. Zərifə xanımın ailə həyatı indiki və gələcək nəsillər üçün hər cəhətdən nümunədir.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, professor Elmar Qasımov, AMEA-nın prezidenti İsa Həbibbəyli, Rusiya Tibb Elmləri Akademiyasının professoru, tibb elmləri doktoru Alevtina Brovkina, Rusiya Tibb Elmləri Akademiyasının üzvü, akademik Larisa Moşetova, Türk Cümhuriyyətləri Oftalmoloji Dərnəyinin fəxri sədri Sunay Duman akademik işinə sevgi ilə yanaşmasından, ölkəsində oftalmologiyasının inkişafı üçün gördüyü işlərdən söz açıblar.

Sonra akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin fəaliyyəti haqqında videotəqdimat olub.

Elektron məlumat bazası kitabxananın saytında yerləşdirilib



da geniş məlumat verilib. Burada alim Azərbaycan, rus və ingilis dilində çap edilən əsərlərinin, dövrü mətbuat materiallarının, haqqında qələmə alınan kitab və məqalələrin siyahısı əks olunub. Zərifə xanım haqqında görkəmli şəxslər tərəfindən söylənilən fikirlərin yer aldığı elektron bazada akademiklərin dünyəvi kitabxanalarında saxlanılan nəşrlərinin siyahısı da təqdim edilib. Məlumat bazasında "Xatirəsinin əbədiləşdirilməsi", "Fotoqalereya", "Videoqalereya" bölmələri ilə yanaşı, görkəmli alim haqqında qələmə alınan "Ürəklərdə izi var" və "Unudulmaz alim, məhrəban ana, qayğıkeş insan" adlı məqalələrin tam mətni də yerləşdirilib. Zərifə xanım Əliyevanın 100 illik yubileyi ilə əlaqədar hazırlanan elektron məlumat bazası kitabxananın rəsmi saytında linkdə yerləşdirilib.

Cəfər Cəbbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli alim, ictimai xadim, Respublika Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyi münasibətlə elektron məlumat bazası hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, elektron bazada görkəmli alimin həyatı, elmi və ictimai fəaliyyəti haqqın-

"Zərifə Əliyeva" gəmi-bərəsinin təsviri əks olunmuş poçt markası hazırlanıb

Görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın 100 illiyi münasibətlə onun adını daşıyan "Ro-Pax" tipli gəminin təsviri əks olunmuş poçt markası hazırlanıb.



"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən AZƏRTAC-a bildirilib ki, qurumun təşəbbüsü ilə Rəqəmsal İnkişaf və Neqaliyyət Nazirliyinin tabeliyindəki "Azərpoçt" MMC-nin hazırladığı poçt markası Belarus Respublikasının "Bobruisk İnterated Printing House" çap evində işıq üzü görüb.

Yüksək keyfiyyətli çap olunmuş poçt markasının ölçüsü 52x37 millimetrdir. Markanın nominal dəyəri 1 AZN-dir.

Bu markanın dövriyyəyə buraxılması dənizçilərin görkəmli oftalmoloqunu xatırlamaq bariz nümunəsi olmaqla yanaşı, dünyada filateliyaya marağın yenidən artdığı bir vaxtda əsl kolleksiyacılar üçün də böyük töhfədir.

Baş Prokurorluqda Akademik Zərifə Əliyevanın 100 illiyi ilə bağlı tədbir keçirilib

Aprelin 28-də Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, akademik, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi münasibətilə Baş Prokurorluqda tədbir keçirilib.

Tədbirdən öncə Baş Prokurorluğun rəhbərliyi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın xatirəsini dərindən ehtiramla yad edib, məzarları önünə gül dəstələri qoyublar.

Tədbirdə açılış nitqi ilə çıxış edən baş prokuror Kamran Əliyev əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın gələcək nəsillərə nümunə olacaq elmi fəaliyyətdən və monal həyat yolundan bəhs edib, insanlara nur və həyat bəxş edən görkəmli alimin zəngin irsinin yeni elmi zirvələri inamla fəth edəcəyini vurğulayıb.

Tədbirdə çıxış edən Baş Prokurorluğun idarə rəisi Aynur Osmanova Zərifə xanım Əliyevanın peşəkar oftalmoloq-



həkim kimi fədakarlığından, tədqiqatları ilə tibb elminin inkişafına mühüm töhfələrdən və yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasında əvəzsiz rolundan danışılıb.

Sonda akademik Zərifə xanım Əliyevanın keçirdiyi həyat yolundan bəhs edən "Elgiya" adlı sənədli filmə baxılıb.

"Azərbaycan"

Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunan poçt markasının möhürlənmə mərasimi olub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın 100 illik yubileyinə həsr olunan poçt markasının möhürlənmə mərasimi keçirilib.



Nazirlikdən AZƏRTAC-a bildirilib ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Zərifə xanım Əliyevanın oftalmoloq-alim və ictimai xadim olaraq ölkəmiz üçün göstərdiyi xidmətlər haqqında danışılıb. Nazir görkəmli alimi şəxsən tanıyanların onu böyük insan, əsl ziyalı, nəci, qayğıkeş xanım kimi xarakterizə etdiklərini bildirib, Zərifə xanımın Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı kimi həmişə böyük sevgi və ehtiramla anıldığını qeyd edib.



Nazirlik yanında İctimai Suranın sədri Siruz Abasbəyli və "Azərbaycan Filatelistlər İttifaqı" İB-in sədri İntiqam Bağırli akademik Zərifə Əli-

yevanın Azərbaycan tibb elminə verdiyi töhfələr və zəngin irsi barədə danışılıb. Daha sonra Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunan

poçt markasının möhürlənməsi mərasimi həyata keçirilib. Qeyd edək ki, Zərifə Əliyevaya həsr olunmuş xatirə markası bir markadan ibarət blok şəklində "Azərpoçt" MMC tərəfindən hazırlanıb və Belarus Respublikasının "Bobruisk Integrated Printing House" mətbəəsində 4000 tirajla çap edilib. Poçt blokunun tərtibatında rəng psixologiyasına da xüsusi diqqət yetirilib. Rənglərin simvolikasında yaşıl rəngin bir çox pozitiv mənaları var və on əsaslı da həyat, sağlamlıq, xoşbəxtlik, harmoniya və mənəvi zənginliyi ifadə edir.

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsi anılıb

Naftalanda şəhər icra hakimiyyətinin və şəhər mərkəzi xəstəxanasının birgə təşkilatçılığı ilə akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.



Tədbirdə Naftalan ŞİH-in başçısı Vüqar Novruzov çıxış edərək yüksək elmi nailiyyətləri, xeyirxah və nəciyyətləri ilə xalqımızın yaddaşında həmişə yaşayacaq qazanmış Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın həyat

və fəaliyyətindən danışmışdır. Sonra söz tədbir iştirakçılara verilib. Şəhər mərkəzi xəstəxanasının direktoru Samir Allahverdiyev çıxış

edərək görkəmli alimin zəngin elmi irsindən, oftalmologiyasının müxtəlif sahələri üzrə apardığı tədqiqatlardan söhbət açmışdır.

Sabir ƏLİYEV, "Azərbaycan"

"Azərenerji" Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı konfrans təşkil etdi

Tədbirdə Zərifə xanım Əliyeva da hörmət və ehtiramla anıldı



Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı olaraq "Azərenerji" Ümummilli Liderin şah əsərlərindən sayılan və 40 ildən artıq vaxt keçməsinə baxmayaraq, hələ də Qafqazın ən böyük istilik-elektrik stansiyası titulu qoruyub saxlayan Mingəçevirdəki "Azərbaycan" İES-də geniş tədbir keçirilib.

Öncə "Azərenerji", "Azərişiq" və Mingəçevir rayon rəhbərliyi Ulu Öndərin "Azərbaycan" İES-in heyətində ucaldıran abidəsinin önünə gül dəstələri qoyub.

Qurumun Mətbuat xidmətindən verilən məlumata görə, daha sonra Ulu Öndərin Azərbaycan elektroenergetika sahəsində həyata keçirdiyi misilsiz fəaliyyətinə həsr edilən sənədli filmə baxılıb.

Xatırladaq ki, Ulu Öndərin təşəbbüsü ilə tikilən 2400 meqavattlıq "Azərbaycan" İES cənab Prezident İlham Əliyevin sərəncamı ilə tam yenidən qurulub və tədbirin əsas hissəsi də yenidənqurmadan sonra yeni tikilən İdarəetmə Mərkəzinin akt zalında keçirilib. Tədbirin əvvəlində Ulu



Öndər Heydər Əliyevin, görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın və Vətən müharibəsi şəhidlərinin xatirəsi birde-qiqlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Daha sonra Ulu Öndərin elektroenergetika sahəsində gördüyü işlərə dair "Azərenerji" tərəfindən hazırlanmış film nümayiş olunub.

"Heydər Əliyevin milli energetika siyasəti ilə müasir transformasiyalar" mövzusunda keçirilən konfransda "Azərenerji" nümayəndələri, akademik və professorlar, Mingəçevir şəhər rəhbərliyi, millət vəkili,

ləri, müharibə veteranları çıxış edərək Ulu Öndərin həyata keçirdiyi uğurlu fəaliyyətdən danışılıb.

Tədbirin sonunda 1981-ci il oktyabr ayının 20-də "Azərbaycan" İES-in açılış mərasimində iştirak edən və elektroenergetika sahəsində somərəli fəaliyyət göstərən "Azərenerji"nin bir qrup əməkdaşına xatirə plakatları təqdim olunub. Eyni zamanda qonaqlara Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilən və cənab Prezidentin sərəncamı ilə yenidən qurulan "Azərbaycan" İES haqqında nəşr edilən "Bərpa olunan miras" kitabı təqdim edilib.

"Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyətində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş toplantı keçirilmişdir

Tədbiri giriş sözü ilə açan İdarə heyətinin sədri Məmməd Musayev bildirdi ki, 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunan Ümummilli Lider Heydər Əliyevin zəngin irsinə nəzər salarkən məlum olur ki, onun ölkə üçün gördüyü nəhəng işləri, dəyərli və əzəmətli ideyalarının həyata keçirilməsini hər kəs öz sahəsində hiss edir, bunun təzahürünü daha aydın və dərinlən dərək edir. Xalqımız bu həqiqəti qəbul edir ki, Azərbaycanın müstəqillik illəri ərzində həyatın bütün sahələrində əldə olunmuş uğurlar məhz Ümummilli Lider Heydər Əliyevin milli inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində mümkün olmuşdur.

2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı "Aqrarkredit" QSC üzrə tədbirlər planı təsdiq edilmişdir. "Aqrarkredit" QSC cari ildə ölkəmizdə "Heydər Əliyev İli" çərçivəsində keçirilən dövlət tədbirlərində yaxından iştirak edərək, Ulu Öndərin irsinin gənc nəsə çatdırılması istiqamətində öz fəaliyyətini genişləndirir.

Cari ilin əvvəlində "Aqrarkredit" QSC-nin baş ofisinin inzibati binasında və tabelikdə olan 12 regional filialın hər birinin inzibati binasında Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən stendlər quraşdırılmışdır.

Eyni zamanda kollektivin üzvləri Bakıda və regionlarda keçirilmiş ağacəkmə aksiyalarında və digər tədbirlərdə yaxından iştirak etmişlər. "Heydər Əliyev İli" çərçivəsində aztəminatlı ailələrdən olan, ali təhsildə yüksək akademik göstəricilər qazanmış 2 tələbənin il ərzində təqəddülə təmin olunması barədə qərar verilmiş və hazırda təqəddülə ödənişi həyata keçirilib.

İclasın sonunda İdarə heyətinin sədri M. Musayev yekun nitqi ilə çıxış edərək, Heydər Əliyevin həmişəyaşar ideyalarına sadıqlıq nümayiş etdirən "Aqrarkredit" QSC-nin kollektivinin kənd yerlərində yaşayan əhalinin yaşayış səviyyəsinin yüksəldilməsində üçün aqrar sahənin kreditləşdirilməsində əllərindən gələni əsirgəməyəcəklərini ümudvar olduğunu bildirdi.

Ölkənin aqrar sahəsinin maliyyələşməsində və kreditləşməsində iştirak edən "Aqrarkredit" QSC-nin də respublikamızın inkişafında özünəməxsus payı vardır.

Əsas məqsəd "Azərbaycan Respublikası regionlarının "2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının həyata keçirilməsində yaxından iştirak etmək, eyni zamanda ölkənin kənd yerlərində xidmət göstərən və mənfəətli işləyən bir maliyyə qurumuna çevrilməkdir.

"Azərbaycan"

Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələri rəhbərlərinin üçtərəfli görüşü

Azərbaycan, Türkiyə və Gürcüstan arasında imzalanan müdafiə sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumuna əsasən, Milli Müdafiə Universitetində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələri rəhbərlərinin üçtərəfli görüşü keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Milli Müdafiə Universitetinin rektoru professor, general-leytenant Heydər Piriye qonaqları salamlayaraq aparı-

lan qarşılıqlı müzakirə və təcrübə mübadiləsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Ölkələrimiz arasındakı sıx əməkdaşlığın regionda sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət etdiyini qeyd edən general-leytenant H.Piriye bu cür görüşlərin hərbi təhsil müəssisələrinin professor, zabıt və müəllim heyətləri arasında dostluğun daha da möhkəmləndirilməsinə mühüm tökan verəcəyinə əminliyini bildirdi.

Görüşün yüksək səviyyədə təşkilinə və qonaqpövrəliyə görə

Azərbaycan tərəfinə minnətdarlıqlarını ifadə edən Türkiyə Respublikası Quru Qoşunları Məktəbinin rəisi general-mayor Gültekin Yarıal və Gürcüstan Milli Müdafiə Akademiyasının rektoru briqada generalı Mamiya Balaxadze belə görüşlərin keçirilməsinin hərbi təhsil müəssisələri arasında təcrübə mübadiləsinin, birgə proqramların, layihələrin reallaşdırılmasına layiqli töhfələr verəcəyini vurğulayıblar.

Qonaqlar universitetin "Xatirə kitabı"na ürok sözlərini yazıblar.



Sonra türkiyəli və gürcüstanlı nümayəndə heyəti Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət edib.

Ümummilli Lider Heydər Əliyevin abidəsi və institutun Vətən müharibəsində şəhid olan hərbi qulluqçularının xatirəsinə ucaldıran Xatirə kompleksi ziyarət olunub, gül dəstələri düzülərək ehtiram nümayiş etdirilib. Qonaqlar Hərbi institutun orasındakı muzeydə Ulu Öndərin həyatını və siyasətini əks etdirən fotostendlərlə tanış olublar. Sonra Hərbi institutda görüş keçirilib. Heydər Əliyev adına

Hərbi İnstitutun rektoru general-mayor Fizuli Salahov qonaqlara hərbi təhsil sahəsində qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə edib. Xüsusi təyinatlı təhsil müəssisəsinin tarixi və fəaliyyəti barədə briqing təqdim olub. Daha sonra nümayəndə heyətləri təhsil müəssisəsinin orası, tədris korpusları, maddi-texniki bazası, həmçinin burada kursantlar üçün yaradılan şəraitlə tanış olub və keçirilən tədris prosesini izləyiblər.

Sonda qarşılıqlı hədiyyələr təqdim edildi.

Milli maraqlarımız qətiyyətlə təmin olunur

Suveren hüququn təminatı

Laçın-Xankəndi yolunun başlanğıcında qurulan nəzarət-buraxılış məntəqəsi təhdidlərin qarşısını alır

"Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması ölkəmizin suveren hüququ və ərazi bütövlüyümüzün təmin olunmasının ifadəsidir". Bu sözləri Prezident İlham Əliyev aprelin 27-də Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnani qəbul edərkən söyləyib.

Əlbəttə ki, Azərbaycanın öz suveren ərazilərində qanunsuz fəaliyyətlərin qarşısını almaq üçün beynəlxalq hüquq və normalar çərçivəsində müvafiq addımlar atmağa haqqı var. Həmçinin Hayastanın üçtərəfli Bəyanatın müddəalarına zidd hərəkətləri, ölkəmizə qarşı təcridatlarını nəzərə alaraq təhlükəsizlik baxımından belə bir addımın atılması vacib hesab olunurdu.

Son günlər baş verənlər isə buna bir daha zəmin yaratdı. Belə ki, aprelin 22-də Ermənistanın məxsus yük avtomobilləri ilə hərbi məqsədlər üçün yaşayış konteynerlərinin və hərbi avtomobillər konvoyunun üçtərəfli Bəyanata və beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Azərbaycan ərazisinə keçirildiyi, daha sonra Ermənistan tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan ərazisinə ən yaxın məntəqədə hərbi yaşayış konteynerlərinin yerləşdirilməsi və hərbi infrastruktur qurmaq fəaliyyəti müşahidə edildi. Mühərribədən ötürüldükdə Ermənistanın humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın-Xankəndi yolunda təyinatına uyğun olaraq istifadə etməməsi də müəyyən tədbirlərin həyata keçirilməsini şərtləndirirdi.

Beləliklə, aprelin 23-də təhdidlər və təcridat nəzərə alınaraq, Laçın yolunun başlanğıcında Azərbaycan-



Ermənistan şərti sərhədində nəzarət-buraxılış məntəqəsi quruldu. Təbii ki, Ermənistan və onun sığındığı ölkələr buna da bir don geydirməyə çalışdılar. Amma hər şey açıq-aydın ortada idi. Azərbaycanın beynəlxalq hüquq çərçivəsində, öz ərazisində terrorizmin, təcridatların qarşısını almaq məqsədilə belə bir addım atmağa haqqı və hüququ çatır. Hər şeydən öncə isə bu, Azərbaycanın daxili işidir.

Vətən müharibəsindəki qələbənin davamı

Milli Məclisin deputatı Sahib Aliyev qəzetimizə açıqlamasında qeyd edib ki, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin qurulması Azərbaycanın ikinci Qarabağ savaşında qazandığı qələbənin davamı kimi dəyərləndirilməlidir.

Deputat bildirib ki, ikinci Qarabağ müharibəsi ilə Azərbaycan BMT-nin uzun illər kağız üzərində qalan 4 qətnaməsinin reallaşmasını təmin etdiyi kimi, bu addımla da 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli Bəyanatda əksini tapan, amma reallaşdırılmayan maddələrin həllinin təmini yönündə çox böyük addımlar atdı: "Söh-bət ilk növbədə Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinin oradan çıxarılmasından və Laçın yolu

nıqlı sülhün yaranmasında maraqlı olmadıqlarını, bulanıq suda balıq tutmaq istəklərini axırədək sürdürmək niyyətində olduqlarını göstərir.

Bölgədə bütün proseslərə Azərbaycan nəzarət edir

Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu qəzetimizə açıqlamasında bildirib ki, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-keçid məntəqəsinin qurulması iki istiqamətdə olduqca mühüm hadisə kimi qiymətləndirilməlidir.

İlk olaraq, bu məntəqənin qurulması ölkəmizin təhlükəsizliyinə təhdidin aradan qaldırılması kontekstində nəzərdən keçirilməlidir. Ermənistan və Azərbaycan ərazisində yaşayın ermənilərlə konstruktiv yollarla münasibətlərin tənzimlənməsini təklif etmişik. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərə baxmayaraq, biz regionda sülh və təhlükəsizlik, yeni öməkdaşlıq platformasının yaradılması naminə təcavüzkar ölkəyə münasibətlərin normalaşdırılması təşəbbüsünü irəli sürürük. Amma Ermənistan ölkəmizə, xalqımıza qarşı müxtəlif xarakterli təcridatlarını davam etdirir: "Möğlülük ölkə Azərbaycan ərazisində erməni separatçıları sistemli şəkildə silahlandırır. Bu da təbii ki, bizim təhlükəsizliyimizə təhdid yaradan haldır. Bu baxımdan hesab edirik ki, nəzarət-keçid məntəqəsinin yaradılmasından sonra təhlükənin qarşısını almış olduq".

Nəzarət-keçid məntəqəsinin yaradılmasının ikinci əhəmiyyətli tərəfindən söz açan E.Mirbəşiroğlu bildirib ki, Azərbaycan bu addımı atmaqla həm Ermənistanla, həm onun hava-dəhlizlərinə bütün əraziləri boyunca suverenliyinin təmin etməyə iradə-

sinə malik olduğunu göstərdi: 2020-ci ildən ötürü zaman ərzində bütün ərazilərimiz boyunca suverenliyimizin təmin olunması istiqamətində strategiyamızın digər elementlərini formalaşdırırıq və gerçəkləşdiririk".

Deputat hesab edir ki, Ermənistan tərəfinə də, Azərbaycan ərazisində yaşayın ermənilərə də alternativ davranış imkanlarının olmadığı artıq aydındır: "Azərbaycanın təkliflərinə uyğun mövqə sərgiləmək Ermənistanın, eyni zamanda ərazimizdə yaşayın ermənilərin yeganə çıxışı yolumdur. Onların gələcək vəziyyəti ilə bağlı təklif ondan ibarətdir ki, öz mövcudluqlarını Azərbaycanda yalnız ölkə Konstitusiyasına və qanunlarına tabe olaraq davam etdirə bilərlər. Yeni bu, yalnız Azərbaycan vətəndaşlığı statusunda mümkündür, alternativ yoxdur, əks mövqə sərgiləyən ermənilər özərlərinə başqa yaşayış yeri seçməlidirlər. Bunu dövlət başçımız dəfələrlə aydın şəkildə ifadə edib".

Deputat deyib ki, nəzarət-buraxılış məntəqəsinin qurulmasından sonra Azərbaycan ərazisində yaşayın ermənilər vəziyyətinə və proseslərin mahiyyətini daha aydın dərk edirlər. Bu da ondan ibarətdir ki, proseslərə tam olaraq Azərbaycan nəzarət edir, hadisələr haqlı mövqelərimizə uyğun çəyən edir. Eyni zamanda Ermənistan da məcbur qəbul etməli olacaq ki, könərdən gələn tələblər, göstərilən dəstəklər, Azərbaycana qarşı sərgilənən qərəzli mövqelər heç bir halda təcavüzkar üçün çıxış yolu təqdim etmir. Onların yeganə yolu Azərbaycanı təklif etdiyi şərtlər əsasında sülh sazişini imzalamasıdır. Buraxılış-nəzarət məntəqəsinin qurulması bu mənada da Azərbaycanın mövqelərini əhəmiyyətli dərəcədə gücləndirir.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Azərbaycanlı ekofəallların Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası dünən saat 18:00-dan müvəqqəti dayandırılıb



Laçın-Xankəndi yolunda təşkil olunan və 138 gündür davam edən ekoloji aksiyanın iştirakçılarının bir qrupu ilə aprelin 28-də günün birinci yarısında Azərbaycanın dövlət nümayəndələrinin dəvəti əsasında növbəti görüş keçirilib.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin inzibati binasında keçirilən görüşdə aksiyaya iştirakçıları təmsil edən 10 ekofəal iştirak edib.

Görüşdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov aprelin 23-də Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Azərbaycanın suveren ərazisində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin qurulması ilə əlaqədar yeni vəziyyətin yarandığını qeyd edib. Buna görə də iştirakçılara aksiyanın dayandırılması bir daha təklif olunub.

Ekofəallar bildiriblər ki, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəddə Ermənistanın nəzarət-buraxılış məntəqəsinin qurulması ilə əlaqədar yeni vəziyyətin yarandığını qeyd edib. Buna görə də iştirakçılara aksiyanın dayandırılması bir daha təklif olunub.

Buna baxmayaraq, ekofəallar qeyd ediblər ki, aksiyaya hədəfə tam olaraq çatmayıb. Onlar Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki Azərbaycan ərazilərində təbii sərvətlərimizin qanunsuz istismarına son qoyulmasını və Azərbaycanın aidiyyəti qurumlarının həmin ərazilərdə monitorinqinə imkan yaradılmasını sülhməramlı kontingentin komandanlığından tələb etdiklərini bir daha vurğulayıblar.

Ekofəalların təmsilçiləri dövlət nümayəndələrinin dəfələrlə edilən çağırışına cavab olaraq, aksiyanın dayandırılması məsələsinə baxılması üçün aksiyaya iştirakçıları ilə ümumi məsləhətləşmələrin aparılmasına ehtiyac olduğunu bildirdilər.

Günün birinci yarısında keçirilən görüşdən sonra ekofəallar müzakirə olunan məsələlərlə bağlı məsləhətləşmələr aparmaq üçün humanitar aksiyanın keçirildiyi əraziyə qayıdılar. Aksiyaya iştirakçıların apardıqları məsləhətləşmə və muzakirələrdən sonra ekofəalların qəbul etdikləri qərar bir qədər əvvəl açıqlanıb və aksiyanın iştirakçıları olan qeyri-hökumət təşkilatları nümayəndələrinin, ekofəalların və gənc könüllülərin boyanması oxunub.

Bəyanatda qeyd olunub:

"Qeyri-hökumət təşkilatları nümayəndələrinin, ekofəalların və gənc könüllülərin Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdə təbii sərvətlərimizin qanunsuz istismarına etiraz əlaməti olaraq 2022-ci il dekabrın 12-dən etibarən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində başladığı dinc etiraz aksiyası 138 gündür ki, davam edir.

Biz ötürü müddətdə gecə-gündüz fasiləsiz keçirilən aksiyada təbii sərvətlərimizin talan edilməsi ilə bağlı şüarlar səsləndirib, beynəlxalq ictimaiyyət və təşkilatlardan Azərbaycan ərazilərində törədilən ekoloji cinayətlərə son qoyulmasını istəmişik. Gənc könüllülər və ekofəallar olaraq Azərbaycanın bu səhəddə tələbini dünya ictimaiyyətinə çatdırmaqdan və öz haqlı mübarizəmizi aparmaqdan şərəf duyuruq!

138 gün ərzində minlərlə iştirakçının qatıldığı ekoloji aksiyada xalqımızın dəstəyini hər zaman hiss etmişik və bu dəstək bizə daha da ruhlandırmışdır. 2023-cü il aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən suveren ərazimizdə, Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin qurulması isə hər bir Azərbaycan vətəndaşı kimi bizi də qürurlandırır və sevindirir. Çünki sərhəd-nəzarət mexanizminin yaradılması yolda hərəkət üzrə şəffaflıq, qanunun aliliyini və hərəkətin təhlükəsizliyini təmin etməklə istənilən təcridatın qarşısını almaqna imkan yaradır. Azərbaycan ərazilərində qanunsuzluğun qarşısını almaqna yönəlməmiş bu qətiyyətli addım həm də aksiyaya iştirakçıların hədəflərinə qismən çatması deməkdir.

Bildirmək istəyirik ki, biz ekofəallar və gənc könüllülər tələblərimizə qismən nail olduğumuzu, eləcə də dövlət nümayəndələri tərəfindən bizə dəfələrlə edilən müzakirələri nəzərə alaraq, 2023-cü il aprelin 28-də saat 18:00-dan etibarən etiraz aksiyamızı müvəqqəti dayandırmaq barədə qərar qəbul etmişik.

Bəyan edirik ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasına, ekoloji və digər fəsadlarla bağlı monitorinqin keçirilməsinin təmin olunmasına dair sülhməramlı kontingentin komandanlığından tələblərimiz qüvvədə qalır və bu tələblər yerinə yetirilməyəcəyi halda aksiyanın yenidən bərpa olunması hüququnu öz üzərində saxlayırıq!

138 gün ərzində bizə dəstək göstərən Azərbaycan vətəndaşlarına, ərazidə təhlükəsizliyimizin təmin edilməsində əməyi olanlara, sağlamlığımızın qorunmasında duran könüllü tibb işçilərinə, aksiyamızın tələblərini dünya ictimaiyyətinə çatdıran yerli və xarici kütləvi informasiya vasitələrinə dərin təşəkkürümüzü bildiririk!

Bir daha bəyan edirik: Ekocinayətə son!

Azərbaycan oyaqdır, sərvətinə dayaqdır! Azərbaycan vahiddir, sərvətinə sahibdir! 28 aprel 2023-cü il".

Sülhə uzanan güvənli yol

Həkəri çayı üzərindəki sərhəd-keçid məntəqəsində müasir infrastruktur qurulur, bu yoldan istifadə edən vətəndaşların təhlükəsiz hərəkəti üçün yüksək şərait yaradılır

"Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması ölkəmizin suveren hüququ və ərazi bütövlüyümüzün təmin olunmasının ifadəsidir".

Aprelin 27-də Prezident İlham Əliyevin Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnani qəbul etdiyi zaman bir daha bəyan etdiyi kimi, adıçəkilən sərhəd-buraxılış məntəqəsinin qurulması ölkəmizin beynəlxalq hüquq çərçivəsində milli maraqlarının təmin etməsi, bütövlükdə bölgədə təhlükəsizliyə xidmət edəcək mühüm addımdır.

Azərbaycan bayrağının qürurla dalğalandırıldığı Laçın-Xankəndi yolunun başlanğıcında quraşdırılan sərhəd-buraxılış məntəqəsi "Azərişiq" ASC tərəfindən elektrik enerjisi ilə təmin olunub. Bu sərhəd-buraxılış məntəqəmizdə artıq pasport yoxlanışı köşkü də qurulub. Onu da qeyd edək ki, Azərbaycan gömrükçülərinin Laçın-Xankəndi yolunun başlanğıcında quraşdırılan sərhəd-buraxılış məntəqəsində fəaliyyətə başladığına dair KİV-də xəbər yayılıb, lakin hələlik bu barədə rəsmi məlumat verilməyib.

Göründüyü kimi, artıq bütün sərhəd-keçid məntəqələrində olduğu kimi, Həkəri çayı

üzərindəki sərhəd-keçid məntəqəsində də müasir infrastruktur qurulur, bu yoldan istifadə edən vətəndaşların təhlükəsiz hərəkəti üçün yüksək şərait yaradılır.

Separatçıların girovuna çevrilən ermənilər bu yolla ağ günə çıxa bilərlər

Faktıdır ki, Hayastan Vətən müharibəsində qələbəmizdən ötürüldükdə Laçın yolundan ölkəmizə qarşı davamlı təcridatları törətmək məqsədilə istifadə edib. Həyrlər bu yol vasitəsilə suveren ərazilərimizdə qanunsuz hərəkət edən erməni separatçılarına silah-sursat daşıyıb, onları revanş hazırlayıblar.

Hayastanın bu münəfir dəstəyi ilə daha da azğılaşan separatçılar ölkəmizə qarşı həyata keçirmək istədikləri çirkin niyyətlərinə həm də Azərbaycan ərazisində yaşayın erməniyəlləri vətəndaşları da alət edirlər, onların cəmiyyətimizə reinteqrasiya olmalarına maneçilik törədirlər. Bu tələklər sürüşü həmin vətəndaşlarımızı xəstə, qaniçən erməni təcridatının girovuna, əsirinə çeviriblər.

Bir sözlə, Azərbaycan tərəfinin Qarabağda yaşayın erməniyəlləri sakinlərin reinteqrasiyası ilə bağlı atdığı əməli addımları qarşılığında Hayastan və separatçılar xalqımızı, ölkəmizi



mizi hədəf alan siyasi, hərbi təcridatlarını davam etdiriblər. Buna aprelədə ölkəmizə qarşı həyata keçirdikləri növbəti təcridatları, qanunsuz olaraq iki hərçimizi əsir götürmələri, qeyri-insani davranış sərgiləyərək onları vəhşicəsinə döymələri, eləcə də İrəvana bayrağımızı yandırmaları bariz nümunələrdir.

Bu yol bizim yolumuzdur

Fransalı nazirlə görüş zamanı 44 günlük Vətən müharibəsi başa çatandan dərhal sonra məhz ölkəmizin Ermənistanla qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaqla sülh müqaviləsi imzalaması təklifi irəli sürdüyünü və bunun üçün rəsmi İrəvana 5 prinsip təqdim etdiyini vurğulayan Prezident İlham Əliyev qeyd etdi ki, 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanatın im-

zalanmasından və 44 günlük Vətən müharibəsinin başa çatmasından sonra Ermənistan öz üzərinə düşən öhdəliklərini yerinə yetirmir. Bu xüsusda dövlət başçısı onu da vurğuladı ki, Ermənistan Naxçıvanla dəhlizlərinin yaradılmasına imkan vermir, öz qonşularını Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarmır və Laçın dəhlizindən sui-istifadə edərək Qarabağda silah-sursat və digər hərbi təyinatlı məhsulların daşınmasını həyata keçirir.

Düz 5 aya yaxındır ki, ekofəallarımız Laçın yolunda Qarabağ iqtisadi rayonunda separatçılar tərəfindən sərvətlərimizin istismarı və talanmasına, bu yoldan hərbi məqsədlərlə istifadəyə qarşı dinc etiraz aksiyası keçirirlər. Vətəndaş cəmiyyətimizin bu dinc aksiyası sayəsində bəzi nailiyyətlərə də nail olmuşuq

ki, bunlardan biri də Laçın yolunda Hayastan tərəfindən hərbi təyinatlı yüklərin daşınmasına son qoyulması olub. Buna görə də Hayastan Laçın yoluna paralel olan torpaq yollarla Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Qarabağ iqtisadi zonasına gizli şəkildə silah-sursat, canlı qüvvə daşımağa davam edirdi, amma Azərbaycan Ordusunun bölmələrinin keçirdiyi uğurlu əməliyyatla bu qanunsuzluğun da qarşısı alındı.

Aprelin 23-də isə Azərbaycan Hayastanın qanunsuz və təhlükəli əməllərinə Ermənistanla şərti sərhəddə, Laçın yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi qurmaqla son nöqtəni qoydu.

Təhlükəsizlik bərqərar oldu

Bu o deməkdir ki, artıq Hayastan və separatçılar bu yoldan



REGIONLAR

Azərbaycan xalqı 30 il işğal altında qalan torpaqlarını azad etmək üçün 44 günlük Vətən müharibəsində tarixi zəfər qazanaraq dünyanı heyrətə gətirdi. Lakin Azərbaycanın möcüzəsi bununla bitmədi. Ölkəmiz müharibədən dərhal sonra düşmən tərəfindən dağıdılaraq viran edilmiş torpaqlarda nəhəng bərpa-quruculuq işlərini aparmaqla bir daha nəyə qadir olduğunu göstərdi.

İlk növbədə bölgədə dağıdılmış infrastrukturun bərpasına start verildi. Azad edilən ərazilərdə avtomobil və dəmir yollarının tikintisinə, elektrik və su xətlərinin çəkilməsinə başlandı. Bu, təsadüfi deyildi. Çünki həmin ərazilərdə nəhəng layihələrin icrası üçün infrastrukturun qurulması zəruri idi. İşğaldan azad edilən ərazilərdəki ən iri layihələrdən biri olan Füzuli Beynəlxalq Hava Limanının cəmi 8 ayə tikilib istifadəyə verilməsi isə əsl möcüzə oldu. Bu gün həmin hava limanı bölgədə bərpa-quruculuq işlərinə xidmət edir.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində Şamaxıda "İşğaldan azad olunmuş ərazilərin investisiya cəlb edilməsi" mövzusunda bu günlər keçirilən elmi-praktik konfransda Prezidentin Qarabağ iqtisadi rayonundakı xüsusi nümayəndəsi Emin Hüseynov vurğulamışdır ki, hazırda iqtisadi rayonun ərazisində ümumi uzunluğu 513 kilometr olan 10 avtomobil



Böyük qayıdışa geniş hazırlıq görülür



yalonun layihəsi həyata keçirilir. Bununla yanaşı, uzunluğu 157,5 kilometr olan iki dəmir yolu layihəsi reallaşdırılır. Hər iki layihə gələcəkdə Zəngəzur dəhlizinin fəaliyyətində önəmli rol oynayacaq. Bunlar Horadiz-Ağbəd və Ağdam-Bərdə dəmir yolu layihələridir.

Qarabağda enerji və su infrastrukturunun bərpası məsələləri də sürətlə həyata keçirilir. Hazırda Suqovuşanda iki su-elektrik stansiyası tam bərpa olunub və fəaliyyət göstərir. Ümumilikdə Qarabağ iqtisadi rayonunda 35 və 110 kVt-luq 7 yarımstansiya

inşa edilib. Rayon ərazisində 5 su anbarı var və buradan iki magistral su kanal çıxır.

Geniş quruculuq işlərini aparmaq üçün ərazilərin minalardan və partlamamış sursatdan təmizlənməsi vacibdir. Məlumdur ki, ermənilər Azərbaycanlıların bu torpaqlara qayıtmasını öngörmək üçün dünyada misli-bərabəri görünməmiş sayda mina basdırıblar. Həmin ərazilərin minalardan təmizlənməsi ən önəmli məsələdir. Hazırda Qarabağ iqtisadi rayonundakı ərazilərin 16,4 faizində minalardan təmizləmə işləri aparılıb, o cümlədən Ağdamın

27,5, Füzulinin 24,8, Tərtərin 16,7, Xocalının 15,8 və Xocavəndin ərazisinin 5,1 faizi minalardan təmizlənilib.

Prezidentin xüsusi nümayəndəsi hətta bildirmişdir ki, Böyük qayıdışa hərtərəfli hazırlıq işləri görülür. Azad edilmiş ərazilərdə yaşayacaq insanların bütün infrastruktur vasitələri ilə təminatı yüksək səviyyədə olacaq. Paralel olaraq, bölgədə sonay və kənd təsərrüfatının inkişafı üçün istehsal müəssisələri yaradılacaq. Bu da iqtisadi inkişafı yanaşı, doğma yurdlarına qayıdan insanların məşğulluğunu da təmin edəcək. Yeri gəlmişkən qeyd edək ki, Qarabağ iqtisadi rayonunda 2030-cu ilədək təqribən 150 min iş yerinin açılması proqnozlaşdırılır. Təkcə Ağdam Sonayey Parkında iş yerlərinin gözlənilən sayı 5 mindir. Həmçinin kənd təsərrüfatı sektorunda 15-17 min, dağ-mədən sənayesində 1,5-2 min, turizm sahəsində 1,5-2 min, KOS sektorunda isə 10-11,5 min iş yeri açılacaq. Bu yerlərdə iş yerləri açılacaq. Bu yerlərdə iş yerləri açılacaq. Bu yerlərdə iş yerləri açılacaq.

İşğaldan azad olunmuş ərazilərdə bərpa və reabilitasiya prosesi 3 mərhələdə icra olunacaq. Birinci mərhələ 2022-2026-cı illəri, 2-ci mərhələ 2030-cu ilədək olan dövrü, 3-cü mərhələ isə 2040-cı ilədək dövrü əhatə edir. Birinci mərhələdə əsas məqsəd Füzuli və Ağdamda iki şəhər mərkəzinin və 32 kəndin yenidən qurulmasıdır, həmçinin Hadrut, Suqovuşan və Tuğda turizmin inkişafından ibarətdir. Artıq Ağdam və Füzuli şəhərlərinin, Suqovuşan və Hadrut qəsəbələrinin baş planları hazırlanaraq Nazirlər Kabineti tərəfindən təsdiq olunub.

Konfransda Emin Hüseynov həmçinin bildirmişdir ki, Böyük qayıdışa dair I Dövlət Programında nəzərdə tutulan 5 mərhələ üzrə işlər paralel görülür. Ümumi və baş planların layihələndirilməsi, minaların təmizlənməsi, infrastrukturunun yaradılması, sosial-ictimai-iqtisadi infrastrukturun tammiqyaslı qayda-yenidən qurulması və sonda Böyük qayıdışın təmin olunmasıdır. "Daha sonra ciddi şəkildə çirkənlənmiş ərazilərdə müəyyən dəhlizlər açılmalıdır ki, bərpa prosesi baş versin. Bu dəhlizlər açıldıqdan sonra yol, qaz, işıq, su, rabitə kimi baza infrastrukturunu təmin olunmalıdır. Daha sonra isə məktəb, xəstəxana, inzibati binalar, yaşayış evləri kimi sosial infrastruktur hazırlanmalıdır. Və nəhayət, Böyük qayıdış baş verməlidir. Bütün bunlar, əslində, eyni zamanda baş verir. Yeni hər bir mərhələ üzrə fəsiləsi iş gedir. Həmçinin eyni mərhələdə deyil. Daha erkən başlamaq ərazilər var və onlar daha da qabaqdadır".

siya prosesi 3 mərhələdə icra olunacaq. Birinci mərhələ 2022-2026-cı illəri, 2-ci mərhələ 2030-cu ilədək olan dövrü, 3-cü mərhələ isə 2040-cı ilədək dövrü əhatə edir. Birinci mərhələdə əsas məqsəd Füzuli və Ağdamda iki şəhər mərkəzinin və 32 kəndin yenidən qurulmasıdır, həmçinin Hadrut, Suqovuşan və Tuğda turizmin inkişafından ibarətdir. Artıq Ağdam və Füzuli şəhərlərinin, Suqovuşan və Hadrut qəsəbələrinin baş planları hazırlanaraq Nazirlər Kabineti tərəfindən təsdiq olunub.

Konfransda Emin Hüseynov həmçinin bildirmişdir ki, Böyük qayıdışa dair I Dövlət Programında nəzərdə tutulan 5 mərhələ üzrə işlər paralel görülür. Ümumi və baş planların layihələndirilməsi, minaların təmizlənməsi, infrastrukturunun yaradılması, sosial-ictimai-iqtisadi infrastrukturun tammiqyaslı qayda-yenidən qurulması və sonda Böyük qayıdışın təmin olunmasıdır. "Daha sonra ciddi şəkildə çirkənlənmiş ərazilərdə müəyyən dəhlizlər açılmalıdır ki, bərpa prosesi baş versin. Bu dəhlizlər açıldıqdan sonra yol, qaz, işıq, su, rabitə kimi baza infrastrukturunu təmin olunmalıdır. Daha sonra isə məktəb, xəstəxana, inzibati binalar, yaşayış evləri kimi sosial infrastruktur hazırlanmalıdır. Və nəhayət, Böyük qayıdış baş verməlidir. Bütün bunlar, əslində, eyni zamanda baş verir. Yeni hər bir mərhələ üzrə fəsiləsi iş gedir. Həmçinin eyni mərhələdə deyil. Daha erkən başlamaq ərazilər var və onlar daha da qabaqdadır".

Rüstəm KAMAL,
"Azərbaycan"

S.ƏLİYEV,
"Azərbaycan"

Quba qonaq qarşılamağa hazırlaşır

Son illər Quba rayonunda yol-nəqliyyat infrastrukturunun yenidən qurulması istiqamətində ardıcıl layihələr həyata keçirilir.

Quba-Qonakənd, Quba-Xaçmaz və digər istiqamətdə yolların təmiri aparılan bu cür işlər siyahısında xüsusi çəkiyə malikdir.

Hazırda turist marşrutları üzrə yollarla yanaşı, mərkəzi küçələr də təmir olunur. Quba şəhərinin Əliqulu Nərimanov küçəsində asfaltlanma işlərinə başlanılıb. Ticarət obyektlərinin yerləşdiyi və gediş-gəlişi olan bu küçədə piyadalar üçün səki salınıb. Bəzi yerlər qazılaraq ağac əkilib. Küçədə bütün kommu-



niikasiya qovşaqları yenidən qurulub. Əhalinin yararsız vəziyyətdə olan həyət divarları sökülərək yenidən hövrlüb. Əliqulu Nərimanov küçəsi bir neçə digər küçə ilə paralel olduğundan hərəkəti nizamlamaq üçün yola xətlər çəkilib, nizamlayıcı nişanlar qoyulub. Əvvəllər heç bir nişan olmadığından dəfələrlə bu istiqamətdə yol hərəkəti pozulmuş, insanlara maddi ziyan dəymişdir.

Qeyd edək ki, ilin əvvəlindən bəri Qubada təmir edilərək istifadəyə verilən küçələrin sayı 10-dan çoxdur.

Akiş ƏLİYEV,
"Azərbaycan"

Keşikçidağa avtoyürüş təşkil edilmişdir

Ağstafada Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar müxtəlif tədbirlər həyata keçirilir. Bu günlər keçirilən tədbir isə daha yaddaqalan olmuşdur.

Ağstafa Rayon İcra Hakimiyyətinin, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki "İlham Əliyev adına zirvə"yə yürüş təşkil edilmişdir. Əsasən, "Niva" markalı avtomobillərlə edilən yürüşdə Ağstafa sakinləri, Ağstafa Gənclər Evinin üzvləri, könüllülər, Bakı Dövlət Universitetinin Qazax filialının nümayəndələri, həmçinin qorucular ərazisində elmi-tədqiqat işləri aparın alimlər iştirak etmişlər.

S.ƏLİYEV,
"Azərbaycan"

Masallıda işaxtaranlara 300-ə yaxın vakansiya təqdim olunmuşdur

Masallı Olimpiya İdman Kompleksində rayon icra hakimiyyəti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq Filialının birgə təşkilatçılığı ilə əmək yarmarkası keçirilmişdir.

Yarmarkada 25 müəssisə tərəfindən ƏƏSMN-in mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və Məşğulluq" altsistemində vakansiya bankına yerləşdirilmiş 300-ə yaxın vakansiya işaxtaran vətəndaşlara təqdim olunmuşdur.

İşəgötürən tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçiriləcək,



uyğun namizədlər növbəti mərhələyə dəvət edilərək işlə təmin olunacaqlar.

Yarmarkada çıxış edən Lənkəran-Astara Regional Məşğulluq Filialının müdiri Rasim Hərəzmiş, "Masallı İstisna Sanatoriyası" MMC-nin rəhbəri İldırım Allahyarov və başqaları davamlı iqtisadi tərəqqinin təmin edilməsinin müasir dövrə Azərbaycan dövlətinin sosial-iqtisadi

siyasətinin əsasını təşkil etdiyini, ötən illər ərzində bu sahədə kompleks tədbirlər həyata keçirilməsini qeyd etdilər və yüksək nailiyyətlərin əldə olunmasından bəhs etdilər.

Tədbirin yekununda işaxtaran şəxslər vakansiyalarla tanış olmuşlar.

Seyran CAVADOV,
"Azərbaycan"

"Sevinc" və "Telman", yoxsa "Kolombo" və "Anna Koroleva"

Tovuz kartofçuları bu yerli və xarici sortların hər birinin məhsuldarlığından razıdırlar

İndi kənd təsərrüfatında işlərin qızğın çağırır. Belə bir vaxtda tovuqlar da gərgin əmək sərf edir, payızda yığacağı məhsulun bol olması üçün əllərindən gələni əsirgəmir. Bu məqsədlə onlar hər gün səhər tezdən əkin sahələrinə çıxır, bir də gün batanda ev-əşiklərinə yığırlar.

Tovuzda heyvandarlıq, taxılçılıq, üzümçülük, baramaçılıq, tütünçülük və meyvəçiliklə yanaşı, kartofçuluq da inkişaf edib. Keçən il rayon üzrə 5947,1 hektardan 173 min 467,7 ton məhsul götürülmüşdür. Hər hektarın məhsuldarlığı 291,7 sentner olmuşdur.

Hazırda cari ilin məhsulu üçün kartof əkinə başlanılıb və son məlumatla görə, 3300 hektarda kartof əkilməlidir. Əkində, əsasən, yerli və xarici kartof toxumlarından istifadə olunur. Yerli sortlardan "Əmir-600", "Sevinc", "Telman", xarici sortlardan isə "Aleqriya", "Melodi", "Orkestra", "Kolombo", "Silvana", "Anna Koroleva", "Celli" sortlarına üstünlük verilir. Tovuzda kartofçuluqla məşğul olan çoxlu sayda fermer təsərrüfatları var. Onlar kartofun əkilməsindən tutmuş çıxarılmasınadək bütün işləri texnikaların köməyi ilə həyata keçirirlər.

Ən çox kartof əkən təsərrüfatlardan biri də "Turqut" MMC-dir. Müəssisə ötən il 100 hektardan məhsuldarlıq 170 sentner olmaqla 1700 ton məhsul götürmüşdür. Ümumiyyətlə, rayonda hər il kartofçuluqda yüksək göstəricilər əldə edən təsərrüfatlar çoxdur. "Tovuz Aqro-kompleks" MMC ötən il 92 hektar sahədə kartof yetişdirmiş, hər hektardan 630 sentner olmaqla 5796 ton məhsul toplamışdır. "Azərbaycan" MMC ötən il 68 hektardan 3036,60 ton məhsul götürmüşdür. Fiziki şəxs Ədalət Məhərrəmov da yüksək göstəricilərə nail olmuşdur. 30 hektar sahədə kartof yetişdi-



rən fermer məhsuldarlıq 480 sentner olmaqla 1440 ton məhsul əldə etmişdir.

Rayonda ən çox kartof əkən fermerlərdən biri də Bozalqanlı kəndində Kamal Ələkbərovdur. Təxminən hər il 100 hektarda kartof yetişdirən təsərrüfat sahibi orta hesabla 50 tondan çox məhsul istehsal edir. Mövsüm ərzində 200 nəfəri işlə təmin edən Kamal Ələkbərov əkin sahələrini müasir çiləyici aqreqatlarla təmin edib. Bundan başqa, istehsal etdiyi kartofu saxlamaq üçün təsərrüfatın 3 min tonluq soyuducu anbarı da var.

Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Emin Eyyazov deyir ki, ölkədə ikinci ən böyük kartof istehsalçısı olan Tovuz rayonunda məhsulun saxlanması üçün də tədbirlər görülür. Ən çox diqqət soyuducu anbarların sayının artırılmasına yönəldilmişdir. Hazırda rayonda 40-ə yaxın soyuducu anbar var. Təsərrüfat sahibləri bu anbarların gücündən maksimum istifadə etməyə çalışırlar. Onlar hər il yetişdirdikləri kartofu anbarlara yığaraq qış mövsümündə satışını həyata keçirir, noticədə daha çox qazanc əldə edirlər.

Onu da qeyd edək ki, cari mövsüm Tovuzda kartof əkininə ötən illərlə müqayisədə bir qədər tez başlanılıb. Bunun səbəbi məvud su qıtlığı ilə əlaqədardır. Rayonda, əsasən, təbii suvarma mənbələrindən olan Zəyəm çayında yay aylarında suyun azalacağı ehtimalı fermerləri bir qədər tələsməyə məcbur edib.

Ötən illərdən fərqli olaraq builki əkinlərin 90 faizinin kənd təsərrüfatı texnikasının köməyi ilə aparılması nəzərdə tutulur. Texnika hesabına məhsulun maya dəyəri aşağı düşür. Hazırda rayonda ələ iri təsərrüfatlar var ki, onlar kartofun əkilməsindən tutmuş çıxarılmasınadək bütün işləri texnika ilə həyata keçirirlər.

Ümumiyyətlə, Tovuzda kartofçuluğa maraq çoxdur. Rayon sakinləri iqtisadi cəhətdən gəlirli sahəyə çevrilən bu məhsulun istehsalını ildən-ilə artırmaq üçün var güvvələrini əsirgəmir. Əldə etdikləri gəlir isə onları daha yüksək göstəricilərə nail olmağa həvəsləndirir.

Sabir ƏLİYEV,
"Azərbaycan"

İŞİMİZ, GÜZƏRANIMIZ

10 ölkə son hədəf deyil

Prezident İlham ƏLİYEV: "Biz Avropanın qaz bazarında fəaliyyətimizi daha da genişləndirməyi planlaşdırırıq"

Avropanın Azərbaycan qazına tələbatı durmadan artır. Həm də bu təkcə qaz alan ölkələrin həcmi artırmaq barədə müəvəzələr deyil, mavi yanacaqın idxalçılarının sırasına yenilərinin qoşulması istəyində özünü göstərir. Elə bu günlərdə "Həmrəylik Halqası" adlanan təşəbbüsün reallaşması üçün atılan inamlı addım - Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiya ötürücü sistem operatorları ilə SOCAR arasında memorandumun imzalanması həmin reallığın daha bir təsdiqidir.

Bir qədər geriə dönrək xatırladaq ki, keçən il oktyabrın 1-də Bolqarıstanın paytaxtı Sofiyada Yunanıstan-Bolqarıstan Qaz İnter-konnektoru (IGB) istifadəyə verildi. Bu münasibətlə keçirilən tədbirlərdə Prezident İlham Əliyev də iştirak etdi.

Ümumi uzunluğu 182 kilometr olan IGB Bolqarıstanın və Yunanıstanın qaz nəqli şöbəkələrini birləşdirir. Kəmərlərin Azərbaycan sektorundakı "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan təbii qazı Bolqarıstana çatdırır. Bu məqsədlə Bolqarıstanın "Bulgargaz EAD" dövlət şirkəti "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Boru xəttinin illik ötürmə gücü 3 milyard kubmetr təşkil edir. Gölcəkə həmin göstərici ildə 5 milyard kubmetrə qədər artırıla bilər. Beləliklə, Azərbaycan təbii qazı Bolqarıstanın mavi yanacağa tələbatının 25-30 faizini ödəyəcək.

IGB istifadəyə verilən Bolqarıstan Prezidenti Rumen Radevin

dediklərini də xatırlatmaq yerinə düşər: "Həmin interkonnektor - bu strateji layihə həm bizim ölkə, həm də Şərqi Avropa üçün çox mühüm layihədir. Bu interkonnektor bizə ilk dəfə olaraq Azərbaycandan təbii qaz almağa imkan verəcək. Bu, təbii ki, Avropanın enerji xəritəsini dəyişdirəcək. Bu, elə bir infrastruktur layihəsidir ki, biz təkcə ölkələrimiz arasında deyil, bütün regionda iqtisadi əməkdaşlığı inkişaf etdirə biləcəyik. Həmin bu layihə vasitəsilə biz strateji tərəfdaşlığımızı bir daha təsdiq edirik".

O zaman Bolqarıstan Prezidenti daha bir vacib məsələni də diqqətə çatdırırdı: "Bolqarıstandan əlavə Avropanın daha 3 ölkəsi - Rumıniya, Macarıstan və Slovakiya bizə müvafiq deyil ki, əlavə qaz həcmi almaq və nəql etmək istəyirlər. Bu ilin yayında - iyul ayında cənab Əliyev və xanım Fon der Layen sonad imzalayıblar. Həmin sonad əsasən, yeni yanaşma təbii qazın tədarükünü artırmağa və bu sahədə əməkdaşlığı gücləndirməyə yönəldilmişdir. Bu, yeni sayəsində biz illərlə gözləmək

əvəzinə, - bilirsiniz ki, burada mövcud infrastrukturunu genişləndirmək üçün böyük sərmayə lazımdır, - həmin bu 4 ölkədə olan infrastruktur vasitəsilə Azərbaycan qazını dərhal digər ölkələrə göndərə bilərik. Beləliklə də qaz daha tez və etibarlı şəkildə Mərkəzi, Qərbi və Cənubi Avropaya çatdırıla bilər".

İndi arzuladığımız realığa çevrilməkdədir. Başqa sözlə, Azərbaycan qazının ixrac coğrafiyası genişləndirilir. Bu il aprelin 25-də Sofiyada "Bulgartransgaz" (Bolqarıstan), "Transgaz" (Rumıniya), FGSZ (Macarıstan) və "Eustream" (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu'nun imzalanması zamanı Prezident İlham Əliyev bunu bir daha vurğulamışdır: "Əminəm ki, bu gün keçirilən mühüm mərasim əməkdaşlığımızın gücləndirilməsində atılan növbəti addım olacaq. Ötən ilin iyul ayında Azərbaycan və Avropa Komissiyası "Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu"nu imzaladılar. Onun əsasında biz 2027-ci ilə qədər Avropa İttifaqı bazarına qaz təchizatımızı iki dəfə artırmağı planlaşdırırıq. 2021-ci ildə biz Avropaya 8 milyard kubmetr qazı çatdırırdıq, bu il isə 12 milyard kubmetri hədəfləyirik. Beləliklə, həmin həcmin bu il üçün planlaşdırılmış

24,5 milyard kubmetr səviyyəsində ümumi qaz ixracımızın təxminən yarısını təşkil edəcək. Təbii ki, qaz hasilatı və ixracımız artacaq. Çünki biz hasilatı mövcud qaz yataqlarında artıracağıq və gələcəkdə isə yeni yataqlarda təbii qazın hasilatını gözəylirik. Bu gün Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana və İtaliyaya ixrac edilir. Bu ildən başlayaraq qaz Rumıniyaya da çatdırılır. Əgər bütün lazımi interkonnektorlar olarsa, bu ilin sonundan etibarən biz Macarıstana və Slovakiyaya qaz təchizatına başlamağı planlaşdırırıq. Biz yerli qazpaylayıcı sistemin qurulması məqsədilə Albaniya ilə danışıqlar prosesindəyik. Çünki "Cənub qaz dəhlizi" Albaniyanın ərazisindən keçir. Eyni zamanda Slovakiya "Həmrəylik Halqası"nın üzvü kimi, əminəm ki, yaxın vaxtlarda enerji sahəsində bizim tərəfdaşlığımıza qoşulacaq. Biz qaz təchizatımızın coğrafiyasını 6 ölkədən, ən azı 10 ölkəyə qədər genişləndirəcəyik. Mən "ən azı" ona görə deyirəm ki, fikrimcə, bu, planların sonu deyil. Biz Avropanın qaz bazarında fəaliyyətimizi daha da genişləndirməyi planlaşdırırıq".

Ölkəmiz uzun müddətdir beynəlxalq bazarda, ilk növbədə isə Avropada etibarlı neft təchizatçısı kimi tanınır. Son illər Azərbaycan artıq həm də qaz ixrac edən ölkə kimi rəğbət qazanıb. Nəhəng ix-

rac infrastrukturunu yaradılmasının, Avropanın enerji xəritəsini dəyişən "Cənub qaz dəhlizi"nin təşəbbüsü və aparıcı qüvvəsi məhz Azərbaycandır.

Bu gün ölkəmizdən Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana, Albaniya və İtaliya mavi yanacaq idxal edir. Gürcüstana qaz Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə 2006-cı ildən çatdırılır. Türkiyəyə Azərbaycan qazını BTÖ (Bakı-Tbilisi-Ərzurum) kəməri ilə 2007-ci və TANAP-la (Trans-Anadolu Qaz Boru Kəməri) 2018-ci ildən alır. Avropaya isə ölkəmizdən qaz nəqli 2020-ci il dekabrın 31-də "Cənub qaz dəhlizi"nin sonuncu seqmenti olan TAP-ın (Trans-Adriatik Qaz Boru Kəməri) işə düşməsi ilə başlayıb. Yeni çağırışlar qarşısında Azərbaycan qazına tələbat artır. 7 ay əvvəl Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun istifadəyə verilməsi bunun aydın təzahürüdür.

Bir neçə gün əvvəl imzalanmış anlaşma memorandumunun icra olunması isə Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcək, Azərbaycan üçün daha çox Avropa ölkəsinə və daha çox ixrac etməyə fürsət yaradacaq. Anlaşma memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə



qaz tədarükü "Həmrəylik Halqası" adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şöbəkə sistemləri vasitəsilə həyata keçiriləcək.

Qeyd edək ki, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Bu gün "Cənub qaz dəhlizi"nin ehtiyat mənbəyi yalnız "Şahdəniz" olsa da, yaxın gələcəkdə ona digər yataqların da qoşulacağı gözlənilir. Ölkəmiz həmçinin müasir və çoxşaxəli qaz nəqliyyatı infrastrukturuna malikdir. Bütün bunlarla yanaşı, Azərbaycan özünün etibarlı tərəfdaş olduğunu sübut edib.

"Həmrəylik Halqası" ilə bağlı sözügedən mühüm sənədin imza-

lanması zamanı Slovakiyanın iqtisadiyyat naziri Karel Hirman Azərbaycanla əməkdaşlığın böyük önəm daşdığını qeyd edərək demişdir: "Bu gün biz anlaşma memorandumunu imzalamaqla aydın siyasəti mesaj göndəririk. Bu mesaj ondan ibarətdir ki, biz Avropaya təbii qazın idxalı üçün yeni dəhliz yaratmağa, tərəfdaşımız olan Azərbaycanla əməkdaşlıq etməyə və qaz təchizatının ümumi şəxələnməsinə töhfə verməyə hazırıq".

Əslində, bu fikir tədbirdəki bütün çıxışlarda vurğulanmışdır.

Flora SADIQLI,
"Azərbaycan"

Azərbaycan nümayəndə heyəti Tatarıstana səfər edib

Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Tatarıstan Respublikası arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Birgə Hökumətlərə Komissiyasının həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Tatarıstan Respublikasına səfər edib.



Səfər çərçivəsində M.Cabbarov Tatarıstanın bir sıra iri müəssisələrinin rəhbərləri ilə görüşlər keçirib. Görüşlərdə ölkəmizdə xarici şirkətlərin fəaliyyəti üçün yaradılmış əlverişli biznes və investisiya imkanları barədə məlumat verilib, enerji, maşınqayırma və sonayen digər sektorlarında əməkdaşlıq və qarşılıqlı marağ doğuran perspektiv layihələr barədə müzakirələr aparılıb. Tatarıstan şirkətləri əməkdaşlıq təkliflərinə dair təqdimat keçiriblər.

Azərbaycan nümayəndə heyəti Tatarıstanın İnnopolis Xüsusi İqtisadi Zonasında (XİZ) müəssisələrin fəaliyyəti ilə tanış olub. XİZ-də təhsil və iqtisadiyyat sektorları arasında qurulmuş uğurlu sinerji və rezidentlər tərəfindən qabaqcıl texnologiyalar əsasında istehsal edilən innovasiya əsaslı məhsullar və texnoloji yeniliklər barədə məlumat verilib. XİZ-ə səfər çərçivəsində həmçinin Azərbaycanın sonayen zonalərindəki biznes subyektləri ilə əməkdaşlıq və birgə investisiya layihələrinin reallaşdırılması imkanlarına dair fikir mübadiləsi aparılıb.

Tatarıstanın İnnopolis Universitetində olan Azərbaycan nümayəndə heyətinə təhsil müəssisəsinin tədris proqramları, iqtisadiyyatın müxtəlif sektorları üzrə həyata keçirilən elmi-texniki yeniliklər barədə məlumat verilib.

Kazanda yerləşən Ximqrad Texnopolisini ziyarət edən nümayəndə heyəti Texnopolisin fəaliyyəti, əsasən, kimya sonayesində kiçik və orta sahibkarlıq subyektləri üçün yaradılan imkanlarla tanış olub. Rezidentlər tərəfindən istehsal edilən kimya, əcazlıq, polimer və s. sonayen məhsullarının, maşın və avadanlıqların tədarükü keçirilib. Texnopolisdə fəaliyyət göstərən müəssisələrdə Azərbaycanın sonayen parklarının rezidentləri arasında tərəfdaşlıq və müştərik layihələrin icrası imkanları nəzərdən keçirilib.

Qeyd edək ki, səfər çərçivəsində Kazan şəhərində Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Tatarıstan Respublikası arasında birgə Hökumətlərə Komissiyasının 3-cü iclası və Tatarıstan-Azərbaycan biznes-forumu keçiriləcək.

Real islahatların konkret nəticəsi

Qeyri-neft-qaz sektorunda məhsul istehsalı 4,7 faiz artıb

Məlum səbəblər üzündən hazırda dünya iqtisadiyyatında artım dinamikası yüksək deyil. Bu azmış kimi, beynəlxalq maliyyə qurumları global iqtisadiyyatda yaranan bu tendensiyanın cari ildə də davam edəcəyi barədə proqnozlar verirlər.

Azərbaycan iqtisadiyyatının dinamikasına diqqət yetirdikdə isə sabitlik və iqtisadi artımı müşahidə etmək mümkündür. Dövlət Statistika Komissiyasının məlumatına görə, cari ilin yanvar-mart aylarında neft-qaz sektorunda məhsul istehsalı 4 faiz azalsa da, qeyri-neft-qaz sektorunda 4,7 faiz artmışdır. Həmin dövrdə sonayen məhsullarının 72 faizi mədəncixarma, 22,6 faizi emal, 4,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bəhlüdürlmə və təchizatı, 0,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.

Ölkədə həyata keçirilən iqtisadi islahatların müsbət nəticələri özünü qeyri-dövlət sektoru üzrə məhsul istehsalında açıq şəkildə göstərir. Belə ki, hesabat dövründə istehsal edilən sonayen məhsullarının 86,6 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. Ümumi istehsalın 92,7 faizi sonayen məhsullarının istehsa-

lı, 7,3 faizi isə sonayen xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılmışdır. Sözügedən dövrdə mədəncixarma sonayesində istehsalın ümumi dəyəri 13,4 milyard manat olmaqla ötən ilin müvafiq ayları ilə müqayisədə 4,2 faiz azalmışdır. Sahənin əsas məhsulu olan əmtəlik neft hasilatı 7,7 milyon ton, əmtəlik təbii qaz hasilatı 9,2 milyard kubmetr təşkil etmişdir. Neft hasilatında azalma müşahidə edilsə də, qaz hasilatında 1,1 faiz artım olmuşdur.

Sonayenin ən iri sahələrindən biri olan emal sonayesində 4 milyard 199,7 milyon manatlıq məhsul istehsal olunmuş və sonayen xarakterli xidmətlər göstərilməmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə içki istehsalında 25,1, qida məhsullarının istehsalında 13,6, bütün məmulatlarının istehsalında 6,6 faiz artım müşahidə edilmişdir. Düz və meyvə-tərəvəz kon-

servlərinin istehsalında artım qeydə alınsa da, şəkərin və duru bitki yağlarının istehsalında müəyyən qədər azalma olmuşdur. Bunlardan əlavə, ilin birinci rübündə toxuculuq sonayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 137,3 milyon manat dəyərinə qədər məhsul istehsal edilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə toxuculuq sonayesində 28, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 8,2 faiz artım, geyim istehsalında cüzi azalma qeydə alınmışdır. Kimya sonayesi, əcazlıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində isə 466,4 milyon manatlıq məhsul istehsal olunmuşdur. Cari ilin birinci rübündə həmçinin ümumi dəyəri 216,2 milyon manat olan tikinti materialları istehsal olunmuşdur ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 25,8 faiz çoxdur. Tikinti gipsinin istehsalı 2,5, əhəng istehsalı 2,2 dəfə, beton istehsalı 34,6, təbii asfalt istehsalı isə 15,8 faiz artmışdır.

Metallurgiya və hazır metal məmulatların istehsalı sonayenin əhəmiyyətli sahələrindəndir. Rüb ərzində burada 234,7 milyon manatlıq məhsul istehsal edilmişdir. Sahənin bir sıra məhsullarında istehsalın həcmi azalsa da, polad boruların istehsalı 2,3 dəfə artmışdır. Kompüter, elektron və optik məhsulların istehsalında isə rüb ərzində 47,5 milyon manatlıq məhsul istehsal olunmuşdur. Ötən ilin eyni dövrü ilə müqayisədə bu cür məhsulların istehsalı 35,7, elektrik avadanlıqlarının istehsalı 8,7, stolüstü kompüterlərin istehsalı isə 67,4 faiz, ölçmə cihazlarının istehsalı 2,5 dəfə artmışdır.

Maşın və avadanlıqların, digər nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarım-qoşquların istehsalına gəldikdə, bu sahə üzrə yanvar-mart aylarında 124 milyon manatlıq məhsul istehsal olunmuşdur. Avtomobil, qoşqu və yarım-qoşquların istehsalı 2,1 dəfə, maşın və avadanlıqların istehsalı 25,4 faiz artmışdır. Bununla yanaşı, ölkəmizdə 925 (keçən ilin müvafiq dövrü ilə müqayisədə 486 ədəd çox) minik avtomobili istehsal edilmişdir. Rüb ərzində həmçinin əvvəlki ilin eyni dövrü ilə müqayisədə traktorların istehsalı 82,4 faiz artmışdır.

Statistik rəqəmlərə diqqət yetirdikdə aydın olur ki, global iqtisadiyyatda geriləmə olduğu halda, Azərbaycan iqtisadiyyatında sabitlik və artım müşahidə olunur. Xüsusilə iqtisadiyyatın qeyri-neft-qaz sektorunda iqtisadi artımın dinamikası daha yüksəkdir ki, bu da ölkədə icra edilən iqtisadi islahatların real nəticəsidir.

Rüstəm KAMAL,
"Azərbaycan"



Azərbaycanın DOST modeli Rumıniyada tətbiq oluna bilər

"Rumıniyada da DOST konsepsiyasının tətbiq olunması məsələsi nəzərdən keçirilir". Bu barədə DOST Agentliyinin fəaliyyəti ilə tanış olan Rumıniyanın Məşğulluq üzrə Milli Agentliyinin prezidenti Florin-İrinel Cotoşman deyib.

F.I.Cotoşmanın rəhbərlik etdiyi nümayəndə heyəti ötən gün DOST Agentliyinin qonağı olub. DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov DOST mərkəzlərinin fəaliyyəti barədə nümayəndə heyətinə məlumat verib. DOST konsepsiyasının ölkəmizdə dövlət sosial xidmətlərinin "bir pəncərə"dən, operativ, vətəndaş məmnunluğu prinsipi əsasında göstərilməsinə şərait yaratdığı vurğulanıb. Qeyd olunub ki, indiyədək 1 milyon 500 mindən çox vətəndaş DOST xidmətlərindən yararlanmış və bu xidmətlərdən vətəndaş məmnunluğu səviyyəsi 98 faizdən yüksəkdir. Agentliyin bir çox beynəlxalq mükafatlarla təltif edildiyi, DOST təcrübəsinin digər ölkələrdə tətbiqinin beynəlxalq qurumlar tərəfindən təşviq olunduğu diqqətə çatdırılıb.

Daha sonra nümayəndə heyəti üçün DOST konsepsiyası barədə təqdimat nümayiş etdirilib. Təqdimatda DOST mərkəzlərində vətəndaşlara sosial müdafiə və sosial təminat, tibbi-sosial ekspertiza və reabilitasiya, sosial sığorta, əmək və məşğulluq sahələri üzrə göstərilən xidmətlər barədə məlumat verilib.

Görüşdə qurumlar arasında əməkdaşlıq perspektivləri də müzakirə edilib, qarşılıqlı marağ doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. F.I.Cotoşman DOST konsepsiyasının onlarda böyük marağa səbəb olduğunu və bu təcrübənin Rumıniyada da tətbiqi imkanlarının nəzərdən keçirildiyini qeyd edib.

Birinci rübə 13 min şəxs əlillik təyin olunub

Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2023-cü ilin birinci rübü ərzində 13 003 şəxs əlillik təyin edilib.

Onlardan 6 034-nə ilkin, 6 969-na isə təkrar əlillik təyinatı aparılıb.

Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir. Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.

Ötən ay Türkiyədə Azərbaycan kapitalı ilə 60-dan çox şirkət qeydiyyatına alınıb

Mart ayında Türkiyədə Azərbaycan kapitalı ilə 69 şirkət qeydiyyatına alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 10 şirkət çoxdur.

"Trend" in məlumatına görə, bu barədə TürkiyəWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) bildirilib. Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyatına alınan Azərbaycan şirkətlərinin sayının artması ilə yanaşı, onların ümumi kapitalı da artıb.



Mədəniyyət



Ustad sənətkarlarımız

Əvəzolunmaz sənətkardı. İstər teatr, istərsə də kino sənətində oynadığı hər bir rol maraqla qarşılıb. Bu rollar Həsənağa Turabova uğur gətirib, şöhrət qazandırır. Ən əsası isə, onun adını həmişəlik Azərbaycan mədəniyyəti tarixinə yazıb...



Həsərin sonu

Teatra sevgi ilə keçən illər...

Həsənağa Turabov 1938-ci ildə dünyaya göz açdı. Ata-anası bütün ümidini ona bağlayıblar. Çünki bu körpədən əvvəl doğulan övladların ömrü qısa olub. Ona Həsən adının imam eşiqinə qoyulduğunu deyirlər. Uşağın ayağı sayılı olub. Ondan sonra bir qardaşı da dünyaya gəlib. Ata-anası onun adını Aydın qoyub.

Sonralar o, Azərbaycan teatr və kino sənətində Həsənağa Turabov kimi tanınıb, sevilib, məşhurlaşmış. Mərd, sözlübtöv, qətiyyətli və ağıyalıqlı ilə olduğu hər yerdə özünə hörmət qazanıb. Elo adına ağa sözünü sonralar ağıyalıqlına görə hörmət olmaqla olaraq əlavə ediblər...

Evliəri Bakının Zərgərpalan məhəlləsində, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yanında idi. Uşaqlıq illərində atası onu və qardaşını tez-tez teatra aparıb. Elo səhneyə marağı, sevgisi də həmin illərdə yaranıb. Orta məktəbdə oxuduğu illərdə teatr dərnəklərinə getməyə başlayıb. 18 yaşlı orta məktəbdə təhsilini başa vurub. Atasına narazı olsa da, səndərlərini Mirzəgə Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Aktyorluq fakültəsinə verib. İmtahanlardan uğurla keçib. Mehdi Məmmədovun kursuna daxil olub. Tələbə ikon Bədirbəyli, Mehdi Məmmədov, Möhsin Sənani, İsmayıl Osmanlı, İsmayıl Dağıstanlı, Ağasadıq Gəraybəyli və başqaları ilə tərəf-müqabil olub. Belə böyük sənətkarların yanında seçilib fərqlənməsi, tanınması üçün xeyli vaxt lazım olmayıb. Çox keçməyib ki, gənc aktyor Həsənağa Turabov da baş rolların ifaçılarından biri kimi tamaşaçıların qarşısına çıxıb. O,



səhnədə "Kəndçi qızı"nda Vahid, "Yaxşı adam"da Azər, "Hamlet"de Hamlet, "Orman qızı"nda Lionel, "Ölümlər"de İsgəndər, "Xəyyam"da Xəyyam, "Mahnı dağılarda qaldı"da Nicat olub.

İstedadı və xarici görünüşü ilə tezliklə kinorejissorların da diqqətini cəlb edib. Həsənağa Turabov kinoçəkilişlərə dəvət olunub. "Babək"de Afşin, "Yeddi oğul istərəm"de Gəray boy, "Axırncı aşırım"da Xəlil, "Ürək... Ürək..."de Murad, "Sevinc Buxtası"nda Əlizadə, "Çarvadarların izi ilə"de Adil, "Qəm pəncərəsi"ndə Mirzə Cəlil və Cəlilin atası, "Dantenin yubileyi"ndə Kəbirinski, "Bəyin oğurlanması"nda Əsəd, "Mən mahnı qoşuram"da Xudayar kişi, "Qorxma, mən səninləyəm"de Üçgöz Cəfər, "Qaçaq Nəbi"de Qaçaq Nəbi və digər rolları böyük məharətlə canlandıraraq, "Qaçaq Nəbi" filmində həm də Əbdül Mahmudovla birlikdə rejissorluq edib. Həsənağa Turabovun kino yaradıcılığında ən son rolları 1998-ci ildə çəkilən "Ailə"de İsmayıl və bir il sonra ekranlaşdırılan "Nə gözəldir bu dünya..."da müstəntiq olub.

Sovet hökumətinin düşməni elan etdiyi bəzi qəhrəmanlara çevirən aktyor

Böyüklüyündən, kiçikliyindən, xarakterindən asılı olmayaraq, oynadığı bütün rollar Həsənağa Turabova şöhrət gətirib. Lakin onun kino yaradıcılığında "Yeddi oğul istərəm" xüsusi yer tutur. Həmin filmə çəkiləndə aktyor 32 yaşında olub. Gəray boy roluna yaşlı aktyor axtarıblar. Həsənağa Turabov Adil İsgəndərovun məsləhəti ilə sınaqdan keçirilib.

İlk sınaqdan sonra qərar verilib, Gəray boy roluna cavan aktyora həvalə edilib. Bu seçimin nə qədər doğru olduğunu tezliklə hər kəse bəlli olub. Gəray boy yalnız aktyor Həsənağa Turabovun yaradıcılığında deyil, ümumilikdə Azərbaycan kino sənətində yeni səhifə açmışdır. "Yeddi oğul istərəm" filmi 1970-ci ildə çəkilib. Sovet hökuməti uzun illər idi ki, böyləri, ağaları düşməni kimi tanıyırdı. Belə bir ölkədə Həsənağa Turabovun ifası ilə bir boy obrazı qəhrəmana çevrilib. Filmdə Gəray boyun "Get Sən Şəməstana de ki, Gəray boyu mən öldürdüm" dediyi komsomolçu Bəxtiyarın deyil, öz öli ilə, öz gülləsiylə həlak olması səhnəsində Həsənağa Turabovun siması olduqca qürurlu, özəmlili və yenilməz görünür. Bu səhnənin filmə saxlanılmasına böyük cəsarət, hünər görək idi. Bu məsələdə Adil İsgəndərovun misilsiz xidmətləri olub.

"Yeddi oğul istərəm" filmindən sonra Həsənağa Turabov Gəray boy kimi çox sevilib. Haqqında çox gözəl sözlər söylənilib, ünvanına təriflər yağdırılıb. Amma o, ısrarı, fəaliyyəti boyu yalnız təriflənməyib. Həsənağa Turabov haqlı, haqsız tənqidlərlə də üzləşib. "Qaçaq Nəbi" filmində çəkiləndə bəzilərini tənqid edib, onun Qaçaq Nəbi rolunu üçün çox qənaatlı deyiblər. Ancaq Həsənağa Turabovun istedadlı aktyor olduğunu heç kim danı bilməyib. Ona görə ki, bu, mümkünsüz idi.

Sənətkarın son arzuları

1987-ci ildə Sov.İKP MK-nın baş katibi Mixail Qorbaçovun həyata keçirdiyi

yenidənqurma siyasətinin qaydalarına görə, müəssisə rəhbərini artıq kollektiv özü seçirdi. Akademik Milli Dram Teatrında direktor vəzifəsinə namizəd iki böyük sənətkar - Həsənağa Turabov və Məlik Dadaşov olub. Kollektiv Həsənağa Turabovu seçib. Beləliklə, o, uzun illər çalışdığı Akademik Milli Dram Teatrının seçki yolu ilə seçilən ilk direktoru olub. Həsənağa Turabovun rəhbərliyi dövründə teatr əsaslı təmir edilmiş, neçə-neçə klassik və müasir əsərlər səhnələşdirilib. Lakin direktorluğun gətirdiyi qayğılar onun səhnə yaradıcılığına mane olub. Həsənağa Turabov rollarının əksəriyyətini inandırdığı gənc aktyorlara tapşırıb.

Vəzifə yalnız sevimli rollarını öləndən almayıb, həm də onu bir çoxu ilə üzü-üzə qoyub. Şəfiqə Məmmədova, Amaliya Pənahova, Fuad Poladov və daha neçə-neçə sənətkar onu qəbul etməyib başqa teatrlara gediblər. Zəhmli, sort direktoru teatrda sevilən də az olmayıb.

Sənət almində nüfuzu vardı. Ona ehtiram göstərirdilər, sayıb-seçirdilər. Yaradıcılıq işləri, vəzifə qayğıları çox olsa da, o, xoşbəxt sənətkar və gözəl ailə başçısı idi. Sevdili xanım ilə qurmuşdu. Üç övlad atası idi. Oğlanları Daşqın və Yalçın, qızı Sevinc Həsənağa Turabovun adına layiq idilər. Onların üçü də ali təhsil almışdı. Qızı anasının yolu seçib alman dili məktəbini olub. Oğlanları Mədəniyyət və İncəsənət Universitetində oxuyurlar da, atalarının sənətini davam etdirməyiblər. Hər ikisi polis sistemində çalışıb.

...1997-ci ildə Həsənağa Turabovun həyatı belə davam edib. Həmin ilin 8 martında Narkomaniyaya qarşı Mübarizə İdarəsinin rəisi kimi təyinatla Siyəzənə göndərilən böyük oğlu, polis kapitanı Daşqın Bakıya gəlib, anasını və bacısını təbrik edib. Gərdənində bacısına söz verib ki, onun ad günündə, 17 martda yenə gələcək. Martın 10-da səhərə yaxın Siyəzəndən zəng edib Daşqının güllə ilə vurulduğunu xəbər veriblər. Həbs etmək istədikləri cinayətkarın açdığı güllə ona deyib. Otuz beş yaşlı Daşqın həlak olub. Bu faciədən sonra Həsənağa Turabova təsəlli vermək mümkün olub, o, oğlunu birlikdə yaşamaq sevincini, həyat eşqini itirib. O vaxtdək səhəndən şükayətlənməyən Həsənağa Turabov xəstəlik tapıb.

Teatr rəhbərliyindən gədişi qəfil olub. 2001-ci ildə tutduğu vəzifədən ayrılıb. Teatrda getdikdən sonra Teatr Xadimləri İttifaqında işləyib. Ömrünün son illərində meylini oğlu Daşqın adı verdiyi nəvəsinə salıb. Beş yaşlı nəvəsinin məktəbə gedəcəyi günlərin xəyalını qurub. Bir arzusu da qalıb. Yaxın dostu, Yuğ Teatrının direktoru, rejissor Vaqif İbrahimovla birlikdə "Şah Qacar" tamaşasını hazırlayacaq. Məhəmməd şah Qacar rolunu oynayacaqdı. Amma qışmaq olmayıb. Xalq artisti Həsənağa Turabov altmış dörd yaşında, 2003-cü ilin 23 fevralında uzun sürən xəstəlikdən sonra vəfat edib. O, son anında da "Daşqın!" deyib.

Fəxri xiyabanda dəfn olunması barədə qərar verildəndə həyat yoldaşı Həsənağa Turabovun son istəyini bildirib. Sən demə, ömrünün sonuna yaxın bir gün yəne oğlu Daşqın şəklində baxa-baxa vəsiyyətini etmişdi Həsənağa Turabov. Söyləmişdi ki, ölsəm, mənə fəxri xiyabanda yox, Daşqın yanında dəfn etsinlər. Onu öz vəsiyyəti ilə "Qız qapısı"nda dəfn ediblər. Oğlu ilə mürəb qonşusu olan sənətkarın həsrəti bitmiş...

Zöhrə FƏRƏCOVA, "Azərbaycan"

Azərbaycan kinosu - 125

Kinomuzun bu günü yaradıcı insanları daim düşündürür

Mədəniyyət tariximizdə müstəsna yeri olan Azərbaycan kinosunun bu il 125 yaşını tamam olur. Etiraf edək ki, Azərbaycan kino sənətindən söz düşərkən, istər-istəməz keçmişə qayıtmalı oluruq. İlk növbədə də sovet dövründə çəkilmiş, adları təkcə mədəniyyət tariximizdə yaddaşına yox, insanların ruhuna, hafizəsinə yazılmış filmlər yada düşür. İnsanların gözələri önündə böyük sənət korifeylərinin tabloları, onların yaratdıqları rəngarəng obrazlar qalereyası canlanır.



Kino yeganə sənət növüdür ki, özündə tarixiliklə müasirliyi, ədəbiyyatla musiqini, teatrı sintez edə bilir. Təəssüflə qeyd etməliyik ki, müstəqillik illərində çəkilən filmlər haqqında danışmaq söz belə tapmaq olmur. Az sayda çəkilən filmlər müəyyən istisnalara malikdir. Bir zamanda da "arxiv" materialına çevrilir.

Mütəxəssislər kinomuzun bugünkü durumu haqqında danışanda mədəniyyətimizin mühüm sahəsi olan kino sənətində yaranmış sükunəti müxtəlif amillərlə izah edirlər. Bir qisim film bazarının məhdud olması, maliyyə probleminin yaranması, bir qisim isə sovet dövrünə nisbətən müasir kino aktyoru nəslinin yetişməməsi ilə izah edirlər.

Bu bir həqiqətdir ki, dövlətimiz mədəniyyətimizin inkişafı üçün bir anda dalsun öz qayğı və diqqətini əsirgəmir. Filmlərin çəkilməsi üçün dövlət büdcəsindən kifayət qədər vəsait də ayrılır... Amma gerçəklik budur ki, çəkilən filmlərin keyfiyyəti tamaşaçı tələbatını ödəyər bilmir! Bu günlərdə Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Bakıda "Azərbaycan kinosu - 125: reallıq, çağırışlar və hədəflər" mövzusunda kinoforum keçirilib.

Rejissor, ssenarist, bəstəkar, aktyor, operator, prodüser və bu sahənin mütəxəssislərinin bir araya gəldiyi tədbirdə 125 yaşlı Azərbaycan kinosunun mövcud vəziyyəti, problemləri, inkişaf istiqamətləri əsas müzakirə mövzusu oldu. Forum iştirakçıları rejissor Rövşən İsaq fikirlərini bizimlə bölüşərkən dedi: "Kino hazırda təkcə rejissorların deyil, bu sahədə çalışan bütün yaradıcı insanların yararı yeridir. Başa düşürük ki, müasir dövrimizdə milli kinomuzun qarşısında duran böyük və məsuliyyətli vəzifələrin öhdəsindən gəlməli mərhələyə çatmışıq. Açığı deyirik ki, bu baxımdan ilk dəfə keçirilən bu forum kinomuzun gələcək inkişafı haqqında mənə böyük ümidlər yaradı. Əvvəla onu deyirik ki, Mədəniyyət Nazirliyinin həm teatr, həm də kino forumu keçirmək təşəbbüsünü bir rejissor kimi alqışlayıram. O ki qaldı forumda keçirilən müzakirələrə, çox faydalı hesab edirəm.

Forumdan sonra mənə Azərbaycan kinosunun yenidən canlanacağına inanıram. Ümid edirəm ki, Ümummilli Liderin 100 illik yubileyi ərəfəsində baş tutan bu forum həm

də 100 yaşını qeyd edən "Azərbaycanfilm" kinostudiyasının dirçəlməsinə öz töhfəsini verəcək. Nəhayət ki, rejissorlar gələcək olduqları işlə - kino çəkməklə məşğul olacaqlar.

Digər həmsöhbətimiz isə Azərbaycan Kinematografıqlar İttifaqının sədri, Xalq artisti Rəsim Balayev oldu. Xalq artisti qeyd etdi ki, milli kinomuzun inkişafı, öz keçmiş ənənələrini qaytarmaq və yaşatmaq üçün kinematografın dövlətdən maliyyə dəstəyi hələ bir müddət qalmalıdır. "Azərbaycanfilm" gələcək qədər dövlətə dəstəyi saxlanmalıdır. Dövlət əhəmiyyətli, gənc nəslin tərbiyəsi cəhətdən vacib filmlər, animasiya və sənədli filmlər, xüsusilə debüt filmlər bir qayda olaraq dövlətə verilməli, dövlət dəstəyi olmalıdır. Çünki bu janrlara, animasiyaya, sənədli kinoya maliyyə tapmaq çətin olur.


Eyni zamanda debütant rejissorların da özünü təsdiq etməsi pul tapması real deyil. Dövlət bir neçə il kinomuzu, kinematografılarımızı azad bazarda yaşamağa öyrətməlidir. Başqa bir məsələ isə budur: sabah inkişaf etdik, ilde 50 film çəkədik, amma göstərməyə yerməz olmayacağıqsa, bu filmlər nəyə lazımdır? Bu gün cəmi 70 kino zalımız var. Ən azı bu kinozalların sayı 200-ə qalxmalıdır və kinozallar yalnız Bakıda deyil, bütün Azərbaycanı əhatə etməlidir. Onda filmlərimiz gəzir götürəcəkdir. Yeni kinoteatrların açılmasına da dövlət özü investisiya qoymalıdır, ya da sahibkarlara sənətə dəstəyi qoymalıdır ki, onlar kinozallar açsınlar.

Ən ağırlı yerlərdən biri də peşəkar kadrların az olmasıdır. Bütün bu nəticələr üçün bizə peşəkar kadrlar lazımdır. Xüsusilə xaricilərlə işləyən prodüserlər. Xarici dilə danışa bilən prodüserlərimizi barmaqda saymaq olar. Biz Kinematografıqlar İttifaqı olaraq dərslərlər nəşr edirik, kurslar təşkil edirik, İncəsənət Universiteti də müəyyən işlər görür. Amma bunlar azdır. Yeni yaranan Kino Agentliyi kadrların hazırlığını daim diqqətdə saxlamalı, xaricdən master-klaslara mütəxəssislər dəvət etməli, dərslərlərin nəşri maliyyələşməlidir. Tələbə filmlərinin çəkilməsinə də vəsait ayrılmalıdır. Yoxsa indi tələbələrini əksəriyyəti öz hesabına film çəkir. Bizə müraciət edirlər, biz də imkan daxilində kömək edirik. Amma tələbə filmlərinin maliyyələşməsi olsa, daha yaxşı nəticə alarıq.

Elşən QƏNİYEV, "Azərbaycan"

İncəsənət xadimlərimiz

XX əsrin 30-cü illərindən başlayaraq Azərbaycan incəsənət tarixinin araşdırılması, tədqiqi və tədrisi sahəsində bir sıra müsbət addımlar atılmışdır. Azərbaycan sənətsünaslığı məktəbinin yaranması məhz elə bu dövrdə formalaşmağa başlamışdır. Ölkəmizdə bu istiqamətdə incəsənət məktəbləri və ali təhsil müəssisələri yaradılmış, eyni zamanda Azərbaycanlı tələbələr keçmiş sovetlər məkanının qabaqcıl təhsil ocaqlarında ali təhsil almışlar. Sankt-Peterburqda təhsil almış tanınmış sənətsünas alimlərimizdən Rəsim Əfəndiyev, Mürsəl Nəcəfov, Məmmədğa Tərlənov, Nuruəddin Həbibov, Cəmilə Novruzova, Cəmilə Həsənzadə, Ziyadxan Əliyev və başqalarının adlarını bu gün fəxrle qeyd etmək olar. Onlar Azərbaycan sənətsünaslığı məktəbinin layiqli nümayəndələri olublar. Sənətsünaslıq doktoru, professor Nuruəddin Davud oğlu Həbibovun isə bu il anadan olmasının 100 ildir.



N.Həbibov Azərbaycanın səfəli gusələrdən olan Qusar rayonunun Həzrət kəndində anadan olmuşdur. O, orta məktəbi və Quba Pedaqoji Texnikumunu bitirdikdən sonra elə orada ilk müəllimlik fəaliyyətinə başlamışdır. Rayonun "Krasnı Qusar" qəzeti redaksiyasının əməkdaşı və məsul katibi olmuşdur. 1942-ci ildə II Dünya müharibəsinə yollanmışdır.

Kırım və Qafqazda döyüşmüş, 1944-cü ildə Kerç yaxınlığında yaralanmışdır. 1945-ci ildə xəstəxanada müalicə olunduqdan sonra ordundan tərxis edilmişdir. "I-ci dərəcəli Vətən müharibəsi" ordeni, "Hərbi xidmətlərə görə", "Qafqazın müdafiəsinə görə", "Almaniya üzərində qələbəyə görə", "Böyük Vətən müharibəsində Qələbənin 60 illiyi" medalları ilə təltif olunmuşdur.

Nuruəddin Həbibov 1945-ci ildə Bakı Dövlət Universitetinin Filologiya bölməsində sənətsünas ixtisasına qəbul olmuş, 1947-ci ildən təyinatla təhsilini Sankt-Peterburq Dövlət Universitetinin Tarix fakültəsinin İncəsənət tarixi şöbəsində davam etdirmişdir. 1951-ci ildə həmin universiteti

Tanınmış sənətsünas alim



fərqlənmiş diplomu ilə bitirmişdir. Tələbəlik illərində M. E. Səltikov-Şedrin adına Dövlət Kütülmə Kitabxanasında (indiki Sankt-Peterburq Rusiya Milli Kitabxanası) çalışmışdır.

N.Həbibov təhsilini başa vurduqdan sonra Əziz Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində pedaqoji fəaliyyətə başlayıb və 1952-ci ildə səmərəli fəaliyyətinə görə onu SSRİ Rəssamlar İttifaqına üzv qəbul ediblər. O, 1952-1955-ci illərdə Azərbaycan SSR üzvü "Sovet incəsənəti" qəzetinin xüsusi müxbiri vəzifəsində fəaliyyət göstərmiş və həmin illərdə Azərbaycan SSR Mədəniyyət Nazirliyinin Təsviri incəsənət şöbəsinin müdiri, sonralar Azər-

baycan KP MK-də təlimatçı vəzifələrində çalışmışdır. Nuruəddin Həbibov Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aspiranturasında oxumuşdur (1953-1956). Ömrünün sənətsünaslıq elminə həsr etdiyi əsərlər arasında Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda yarım əsrlük müddətdə kiçik, böyük, baş elmi işi və Təsviri sənət şöbəsinin müdiri vəzifələrində işləmişdir. O, 1957-ci ildə Sankt-Peterburqda "Azərbaycan sovet rəssamlığına tematik rəngkarlığın inkişafı" mövzusunda namizədlik, 1969-cu ildə isə "Azərbaycan sovet rəssamlığı 1917-1967-ci illər" mövzusunda doktorluq (1969) dissertasiyalarını uğurla müdafiə etmişdir.

N.Həbibov tanınmış alim kimi XX əsr Azərbaycan rəssamlıq sənətini əhatəli tədqiq edərək fundamental elmi əhəmiyyət kəsb edən bir çox kitab və monoqrafiyalar nəşr etdirmişdir. Onlardan "Azərbaycan SSR-in təsviri incəsənəti" (1959), "Azərbaycan sovet təsviri incəsənəti öçerkləri" (müstəqil, 1960, rus dilində), "Tağı Tağıyev" (1960), "Rəssamlıqdan söhbət" (1961), "Bədi zövq haqqında" (1962), "Azərbaycan sovet rəssamlığı" (1966), "Təsviri sənət haqqında" (1967), "Sadiq Şərifzadə" (1973, rus dilində), "Həsən Haqverdiyev" (1974), "Mikelandelo" (1977), "Azərbaycan sovet rəssamlığı" (1982, rus dilində), "Bəhrüz Kəngərli" (2005), "Əziz Əzimzadə" (2006) həmçinin Rusiyanın nüfuzlu nəşriyyatları tərəfindən rus dilində nəşr olunmuş "Böyükə Mirzəzadə" (1959), "Nadir Əbdürrəhmanov" (1965), "Mikayıl Abdullayev" (1956, 1969), "Asaf Cəfərov" (1981) "Azərbaycan sovet rəssamlığı" (1986) və başqalarını qeyd etmək olar. Adları qeyd olunan nəşrlər XX əsr Azərbaycan təsviri sənət tarixinin, nəzəriyyəsinin, əsasən də rəssamlıq sənətində salınmış əsərlərdir.

N.Həbibov uğurlu pedaqoji fəaliyyətlə də məşğul olmuş, Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, indiki Bakı Musiqi Akademiyasında və

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində uzun müddət tələbələrə Azərbaycan və dünya incəsənət tarixindən müəllimliklərinə oxumuşdur. Alimin uzunmüddətli səmərəli pedaqoji fəaliyyəti yüksək qiymətləndirilərkən 1984-cü ildə professor elmi dərəcəsinə layiq görülmüşdür. N.Həbibovun "Rəssamlıqdan söhbət", "Bədi zövq haqqında" və "Təsviri sənət haqqında" adlı kitabları təsviri sənət nəzəriyyəsinin tədrisi sahəsində yazılmış ilk kitablar kimi qəbul oluna bilər.

Sənətsünaslıq doktoru, professor Nuruəddin Həbibovun bu il anadan olmasının 100 illiyi tamam olur. O, özünün elmi yaradıcılıq irsində və yetirmiş olduğu sənətsünas mütəxəssislərinin yaddaşına əbədi yaşayacağıdır. Fikrimizi Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyevin alim haqqında dərc edilmiş məqaləsində yer almış cümlələrlə bitirmək istərdik: "...Elo insanlar var ki, sağlığında ölməzlik qazanır, öləndən sonra yaşamaq hüququ. Bunu, heç şübhəsiz, həmin adamların sağlığında gördükləri işiqlə əməlləri şərhləndirir. Qonaqımız, professor Nuruəddin Həbibov da belə insanlardandır. Odu ki, bütün şərfəli ömrünü milli təsviri sənətimizin tədqiqinə və təbliğinə həsr edən Nuruəddin Həbibovun bundan sonra da zaman-zaman xatırlanacağına inanırıq. Buna ilk növbədə onun bizə yadigar qoyub getdiyi zəngin elmi irsi əsas verir..."

Əsəd QULİYEV, sənətsünas, Rəssamlar İttifaqının üzvü



Fəxr et, qürur duy, AZƏRBAYCAN!



Günün təqvimi	
Sprint üçün təsnifat	12:30-13:30
Sprint	17:30-18:30



Sürətin Azərbaycan zirvəsi

Dünyanın Qran-pri azarkeşləri Bakıdakı "Formula-1" in həyəcanı ilə yaşayırlar

Bakı daha möhtəşəm bir tədbirə - "Formula-1" Azərbaycan Qran-prisinə evsahibliyi edir.

Sabah sürət sevdələri planetin ən güclü 11 komandasının və 13 müxtəlif ölkədən 22 pilotun özmar mübarizəsinin şahidi olacaqlar. Yarışın keçirildiyi Bakı Şəhər Halqası bezi xüsusiyyətlərinə görə digər "Formula-1" treklarından seçilir. Şəhərin müasirliyi ilə tarixliliyi özündə birləşdirən Bakı Şəhər Halqası şəhər trekidir və digərləri ilə müqayisədə burada maksimal sürətin növbəti dəfə 340 km/saat qeydə alınacağı gözlənilir.

"Formula-1" maraqlı edən ən vacib amillərdən biri də çempionatda istifadə olunan avtomobillərin texniki göstəriciləridir. 1950-ci ildə keçirilən "F1" üzrə ilk dünya çempionatında azarkeşlər İkinci Dünya müharibəsindən əvvəl istehsal olunan avtomobillərin yarışını izləyiblər. Bu bolidlərin mühərriki öndə, təkərləri isə eniz və dişli idi. Avtomobilin 1,5 litrlik kompressor və ya 4,5 litrlik normal aspirat mühərriklə işləyirdi. Sonradan hər il istər yarış qaydaları, istərsə də avtomobillərin texniki göstəriciləri və dizaynında müxtəlif dəyişikliklər edilmişdir. Mühərrikin həcmi, avtomobilin sürəti və təkərlər müasir dövrun tələblərinə uyğun dəfələrlə yenilənib.

Bu illərin yeniliklərindən biri də təkərlərlə bağlıdır. "Pirelli" şirkəti yeni mövsüm üçün ultra yumşaq təkərlər hazırlayıb. Bu təkərlər maşınların daha sürətli hərəkətinə şərait yaradır.

Bu illərin yeniliklərindən biri də təkərlərlə bağlıdır. "Pirelli" şirkəti yeni mövsüm üçün ultra yumşaq təkərlər hazırlayıb. Bu təkərlər maşınların daha sürətli hərəkətinə şərait yaradır.

Bu illərin yeniliklərindən biri də təkərlərlə bağlıdır. "Pirelli" şirkəti yeni mövsüm üçün ultra yumşaq təkərlər hazırlayıb. Bu təkərlər maşınların daha sürətli hərəkətinə şərait yaradır.



"Formula-1" gündəmi

Serxio Peres qələbəyə inanır

"Red Bull Racing" komandasının pilotu Serxio Peres Azərbaycan Qran-prisi zamanı qarşıdakı çıxışı haqqında danışıb.

Deyin ki, istirahətə vaxt ayırmaq, trenajor zalında çoxlu məşq etmək və bazada komanda ilə işləmək imkanı əla oldu: "Trasdan uzaqda vaxt keçirmək imkanını yaxşı dəyərləndirmək lazımdır, çünki qarşıda gərgin yürüş seriyaları var. Mənim bu mövsümdə məqsədim maşının və nəticələrin sabitliyinə nail olmaqdır, çünki Avstraliya mərhələsi bu baxımdan heç də ideal olmadı. İki yürüşdə hər şey alınmırdı, amma indi biz komanda ilə birlikdə mövsümün sonunadək yüksək standartlara əməl olunmasını təmin etməliyik.

Altı həftə ərzində müxtəlif tipli traslarda keçiriləcək beş yürüşdə çıxış etməliyik və bu, RB19-un bu mövsümdə nə dərəcədə yaxşı olacağını anlamağa imkan verəcək. Ötən il komanda Bakıda əla nəticə əldə edib. Hər kəs bilir ki, şəhər trası mənim xoşuma gəlir. Qələbə mənim dəyişməz hədəfidir. Uik-endin yeni formatı nizamlaşdırma axtarılmasını bir az çətinləşdirəcək, amma bütün komandalara eyni vəziyyətdədir. Biz ilk dəqiqədən hər şeyi düzgün yerinə yetirəcəyimizə təminat verməliyik. Sükən arxasına qayıtmaq söbirsizliklə gözləyirəm".

"Bakı trasında hər şeyi dəqiq yerinə yetirmək çətinidir"

"Red Bull Racing" komandasının pilotu Maks Ferstappen təəssüratlarını bölüşüb.

O, yenidən sükən arxasına qayıtmaqdan məmnun olduğunu söyləyib: "Fasilə uzun oldu, bu səbəbdən yürüşə qayıtmaq söbirsizliklə gözləyirəm. Bakı trasında hər şeyi dəqiq yerinə yetirmək çətinidir. Bu, uzun düz yolları

olan şəhər trasında bizim antiqanad sızılması üçün çoxlu variantlarımız var".

Pilot deyib ki, bundan başqa, onları mövsümün sprintlə ilk uik-endi gözləyir və bu səbəbdən mərhələ bir az xaotik ola bilər: "Biz uik-endə yaxşı başlamağa və məşqi problemsiz keçirməyə çalışmalıyıq. Baxmaq görək, nə etmək lazım olacaq".

"Aston Martin" komandasının pilotu Lens Stroll Azərbaycan Qran-prisində qarşıdakı çıxışı ilə bağlı fikirlərini bölüşüb.

Kanadalı yürüşçü deyib ki, son üç qran-pri-dən sonra kiçik fasilənin yaranması əladır, amma hər şeydən çox yürüşdə iştirak etməyi sevir:

"Mövsümün güclü başladığını nəzərə alaraq yenidən start xəttinə çıxmaq söbirsizliklə gözləyirəm. Mən 2017-ci ildə məhz Bakıda ilk dəfə "Formula-1"

podiumuna qalxmışam. İndi də bizim yaxşı şansımız var. Yarış maraqlı olacaq! Bu uik-end zamanı biz ilk dəfə yeni formatda sprint keçirəcəyik. Ümidvaram ki, bu, azarkeşlərin xoşuna gələcək. Mümkün qədər tez mübarizəyə qoşulmaq lazımdır. Əminəm ki, komandamız bunun öhdəsindən layiqincə gələcək".

İlk günün nəticələri

"Formula-1" Azərbaycan Qran-prisi çərçivəsində "F-1" komandalarının sərbəst yürüşündə ilk üçlük məlum olub. "Red Bull Racing" komandasının pilotu Maks Ferstappen birinci olub. Onu ikinci sırada "Ferrari" komandasının pilotu Çarles Lekler izləyib. Üçüncü yerdə "Red Bull" komandasının sürücüsü Serxio Peres olub. "Formula-1" yarışında sıralama turu da yekunlaşıb. "Ferrari" pilotu Şarl Lekler yarışın birincisi olub. "Red Bull"un pilotu Maks Ferstappen ikinci, "Ferrari"nin digər pilotu Serxio Peres isə üçüncü yerdə qərarlaşıb.

"Yarış maraqlı olacaq"

İlk günde "Formula-2" komandalarının sıralama yürüşü də başa çatıb. "Preme Racing" komandasının pilotu Oliver Berman sıralama turunun qalibi olub. 30 dəqiqə davam edən yürüşdə "Rodin Carlin" komandasının üzvü Enzo Fittipaldi ikinci, "ART Grand Prix"nin pilotu Teo Purşer isə üçüncü yerdə qərarlaşıb.

İlk günde "Formula-2" komandalarının sıralama yürüşü də başa çatıb. "Preme Racing" komandasının pilotu Oliver Berman sıralama turunun qalibi olub. 30 dəqiqə davam edən yürüşdə "Rodin Carlin" komandasının üzvü Enzo Fittipaldi ikinci, "ART Grand Prix"nin pilotu Teo Purşer isə üçüncü yerdə qərarlaşıb.

İlk günde "Formula-2" komandalarının sıralama yürüşü də başa çatıb. "Preme Racing" komandasının pilotu Oliver Berman sıralama turunun qalibi olub. 30 dəqiqə davam edən yürüşdə "Rodin Carlin" komandasının üzvü Enzo Fittipaldi ikinci, "ART Grand Prix"nin pilotu Teo Purşer isə üçüncü yerdə qərarlaşıb.

İlk günde "Formula-2" komandalarının sıralama yürüşü də başa çatıb. "Preme Racing" komandasının pilotu Oliver Berman sıralama turunun qalibi olub. 30 dəqiqə davam edən yürüşdə "Rodin Carlin" komandasının üzvü Enzo Fittipaldi ikinci, "ART Grand Prix"nin pilotu Teo Purşer isə üçüncü yerdə qərarlaşıb.

İlk günde "Formula-2" komandalarının sıralama yürüşü də başa çatıb. "Preme Racing" komandasının pilotu Oliver Berman sıralama turunun qalibi olub. 30 dəqiqə davam edən yürüşdə "Rodin Carlin" komandasının üzvü Enzo Fittipaldi ikinci, "ART Grand Prix"nin pilotu Teo Purşer isə üçüncü yerdə qərarlaşıb.

İlk günde "Formula-2" komandalarının sıralama yürüşü də başa çatıb. "Preme Racing" komandasının pilotu Oliver Berman sıralama turunun qalibi olub. 30 dəqiqə davam edən yürüşdə "Rodin Carlin" komandasının üzvü Enzo Fittipaldi ikinci, "ART Grand Prix"nin pilotu Teo Purşer isə üçüncü yerdə qərarlaşıb.

İlk günde "Formula-2" komandalarının sıralama yürüşü də başa çatıb. "Preme Racing" komandasının pilotu Oliver Berman sıralama turunun qalibi olub. 30 dəqiqə davam edən yürüşdə "Rodin Carlin" komandasının üzvü Enzo Fittipaldi ikinci, "ART Grand Prix"nin pilotu Teo Purşer isə üçüncü yerdə qərarlaşıb.

İlk günde "Formula-2" komandalarının sıralama yürüşü də başa çatıb. "Preme Racing" komandasının pilotu Oliver Berman sıralama turunun qalibi olub. 30 dəqiqə davam edən yürüşdə "Rodin Carlin" komandasının üzvü Enzo Fittipaldi ikinci, "ART Grand Prix"nin pilotu Teo Purşer isə üçüncü yerdə qərarlaşıb.

İlk günde "Formula-2" komandalarının sıralama yürüşü də başa çatıb. "Preme Racing" komandasının pilotu Oliver Berman sıralama turunun qalibi olub. 30 dəqiqə davam edən yürüşdə "Rodin Carlin" komandasının üzvü Enzo Fittipaldi ikinci, "ART Grand Prix"nin pilotu Teo Purşer isə üçüncü yerdə qərarlaşıb.

İlk günde "Formula-2" komandalarının sıralama yürüşü də başa çatıb. "Preme Racing" komandasının pilotu Oliver Berman sıralama turunun qalibi olub. 30 dəqiqə davam edən yürüşdə "Rodin Carlin" komandasının üzvü Enzo Fittipaldi ikinci, "ART Grand Prix"nin pilotu Teo Purşer isə üçüncü yerdə qərarlaşıb.

İlk günde "Formula-2" komandalarının sıralama yürüşü də başa çatıb. "Preme Racing" komandasının pilotu Oliver Berman sıralama turunun qalibi olub. 30 dəqiqə davam edən yürüşdə "Rodin Carlin" komandasının üzvü Enzo Fittipaldi ikinci, "ART Grand Prix"nin pilotu Teo Purşer isə üçüncü yerdə qərarlaşıb.



"Bakı müasirliyi və qədimliyi ilə insana ruh verir"

Azərbaycana gələn turistlər heyrətlərini gizlədə bilmirlər

Bakıda "Formula-1" Azərbaycan Qran-pri start götürüb. Bununla əlaqədar şəhərimizdə turistlərin sayı nəzərəcarpaq dərəcədə artıb. Bakı Bulvarı, xüsusən də qədim İçərişəhər turistləri daha çox diqqət çəkdiyi yerlərdir.



Ötən gün İçərişəhər ərazisində gəzişən turistləri müşahidə edə bildik. Söhbətlərdən bəlli oldu ki, onlar daha çox milli mətbəximizə, qədim tarixi abidələrimizə maraq göstərirlər. Şəhərdə arəb ölkələri, Avropa və Avstraliyadan olan turistlərlə yanaşı, MDB ölkələrindən gələnlərin də sayı çoxdur.

Müşahidələrimiz zamanı turistlərin İçərişəhərin qala divarları, qədim arxitekturalı binaları, eləcə də tarixi abidələri ilə maraqlandıqlarının şahidi olduq. Onlar ərazidəki Açıq Səma Altında Muzeyə, Karvansaray, Qız qalası, həmçinin qalanın yaxınlığındakı yerləşən "ABAD" sənətkarlıq mərkəzinə baş çəkirdilər. Tarixi küçələri gəzən turistlər yol kənarındakı köşklərdə sərgilənən suvenirlər, milli mətbəximizə aid nümunələr,

eləcə də əllə toxunan xalça və geyimlərlə maraqlanırdılar. Təbii ki, qonaqların hər biri kiçik də olsa nəso almağa çalışırdı. Ən çox üzərində Azərbaycan, Bakıya aid elementlərin olduğu taxta, şüşə və ya gipsdən hazırlanan kiçikölçülü suvenirlər alınmırdı. Milli Azərbaycan papaqlarını başlarına qoyub şəkli çəkdirlərə də rast gəldik.

İtaliyalı turist Enrike Montella hava limanına ayaq basandan yüksək qonaqpərvərliyin şahidi olduğunu bildirdi: "Bakıya ilk gəlişimdirdi. Buraya ayaq basandan indiyədək yüksək qonaqpərvərliyi şahidlik edirəm. "Formula-1"ə bağlı hazırlıqlar çox böyük peşakarla yerinə yetirilib. Bütün gözləntilərimiz özünü doğruldub. Bakı möhtəşəm şəhərdir. Buradakı gözəlliklər insanı yüksək əhvali-ruhiyyəyə kökləyir. Şəhərin müasirliyi və qədimliyi isə insana ruh verir. Buraya ailmə gəlmişəm. İnanıram ki, geriye yaxşı təəssüratlarla qayıdacağım".

İspaniyadan olan Havi Torres isə ölkəmizin osrarəngiz təbiətinin, gözəl yeməklərinin, sevimli insanların olduğunu dedi. Onun sözlərinə görə, Bakı tarixi və müasir arxitekturası olan valehedici şəhərdir: "İnsanlarınız çox mehribandırlar. Hər kəs bizə salam verir, gülümsəyir. Bu da mənə xoş təsir bağışlayır".

Paytaxt Bakıda turistlərin rahatlığı və təhlükəsizliyi üçün hər bir şərait yaradılıb. Şəhərimizin qonaqların istədikləri ərazini rahat gəzməsi üçün mərkəzi küçələrdə üzərində ingilis dilində "Ask me" - "Məndən soruşun", "We can help you" - "Sizə kömək edə bilərik" kimi şüarlar yazılan bələdçilərə rast gəlmək olar. Belə bələdçilər istənilən məsələ ilə bağlı turistlərin karnə gəlinlər.

Bələdçilər, ölkəmizə gələn turistlər, dünyanın aparıcı pilotları, avtomobil mütoxəssisləri Azərbaycanla daha yaxından tanış olurlar, onun inkişafını gözləri ilə görürlər. Azərbaycan ardıcıl olaraq 7-ci dəfə bu yarışa yüksək səviyyədə evsahibliyi etməklə bir daha təsdiqlədi ki, beynəlxalq tədbirlərin keçirilməsi üçün əsas ünvanlardan biridir.



Hazırladı: Elçin CƏFƏROV, "Azərbaycan"



AZAL donanmasını müasir "Boeing 787 Dreamliner" təyyarələri ilə genişləndirəcək

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinin verdiyi məlumata görə, AZAL və "Boeing" 8 ədəd "787-8 Dreamliner" təyyarəsinin tədarükünə dair razılıq əldə edib.

Aviaşirkətin uzun məsafəli donanmasının genişləndirilməsi təmin etmək məqsədilə razılaşmaya əsasən, təyyarələrin beşinin 2030-cu ilə qədər, yerdə qalan üç ədədinin isə 2030-cu ildən sonra təhvil verilməsi nəzərdə tutulur.

Yüksək səmərəli hava gəmiləri aviaşirkətə marşrut şəbəkəsini və ölkəyə turist cəlb etmək imkanlarını genişləndirməyə şərait yaradacaq.

"Ölkənin müliki aviasiyasının uğurlu inkişafı Azərbaycan Prezidenti İlham Əliyevin davamlı dəstəyi və diqqəti sayəsində mümkün olub. Müasir geniş gövdəli "Boeing 787 Dreamliner" təyyarələrinin əldə olunması üçün "Boeing" şirkəti ilə müqavilənin imzalanması AZAL-ın donanmasının modernləşdirilməsi və aviaşirkətinin səviyyəsinin yüksəldilməsi çərçivəsində mühüm addımdır", - deyir AZAL prezidenti Cahangir Əsgərov bildirib.

Çevikliyi, uzaq məsafəli uçuşları və yanacaq qənaəti sayəsində "Boeing 787



Dreamliner" təyyarələri aviaşirkətə 350-dən çox yeni birbaşa marşrut açmağa imkan verir. Yeni "Dreamliner" təyyarələri "Azərbaycan Hava Yolları"na Avropa, Asiya və digər regionlarda öz şəbəkəsini genişləndirməyə imkan verəcək.

"Boeing 787" təyyarəsi sayəsində "Azərbaycan Hava

Yolları" Mərkəzi Asiyanın aviaşirkətləri sırasında liderliyini möhkəmləndirib. Layərinin çevikliyi və imkanları Azərbaycan turizm və iqtisadi artım üçün yeni perspektivlər açıq. AZAL ilə uğurlu əməkdaşlığımız 20 ildən artıqdır ki, davam edir və əlavə "Dreamliner" təyyarəsinin yeni sifarişləri məhsullarımızın əhə-

miyyətini və iki şirkət arasında münasibətlərin dəriniyi vurğulayır", - deyir "Boeing Commercial Airplanes" şirkətinin prezidenti və baş icraçı direktoru Sten Dil bildirib.

"Azərbaycan Hava Yolları" aviaşirkəti Mərkəzi Asiyanın ən iri aviaşirkətlərindən biridir və öz donanmasında "Boeing" 757, 767 və 787 təyyarələri də daxil olmaqla müxtəlif model hava gəmilərindən istifadə edir.

Dünyanın aparıcı aéro-kosmik şirkəti olan "Boeing" 150-dən çox ölkədə müştəriləri üçün müliki təyyarələrin, kosmik gəmilərin, müdafiə məhsullarının istismarı və texniki xidməti üçün xidmətlər və sistemlər hazırlayır, istehsal və təmin edir.

B İ L D İ R İ Ş

Azərbaycan Respublikasının Mərkəzi Bankı üçün kompüter, printer, şəbəkə və ofis avadanlıqlarının satın alınması ilə bağlı elan edilmiş və elektron satınalma prosedurları çərçivəsində keçirilmiş açıq tender üzrə Satınalmalar komissiyasının 13 aprel 2023-cü il tarixli qərarına əsasən, "ATA TEKNOLOGIYA" MMC qalib elan edilmişdir.

Qalib şirkətlə müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Satınalmalar komissiyası

Lənkəran Dövlət Universiteti açıq tender elan edir

Tender 1 LOT üzrə keçirilir. LDU-nun Füzuli küçəsi 170 A ünvanında yerləşən I tədris binasının Akt zalının əsaslı təmiri və yenidən qurulmasının layihələndirilməsi.

Tender iştirakçıları <https://www.etender.gov.az> dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olmaqla tender haqqında ətraflı məlumat əldə edə bilərlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar. İxtisas uyğunluğunun müəyyənlişdirilməsində analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti, müqavilənin vaxtında yerinə yetirilməsi üçün zəruri potensial meyarlara üstünlük verilecekdir.

İştirak haqqının ödənilməsi yalnız "ASAN ödəniş" vasitəsilə həyata keçirilə bilər. Portal üzərindən müsabiqəyə daxil olduqdan sonra "ASAN ödəniş et" düyməsini sıxaraq aidiyyəti keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak etmək olar.

İştirak haqqı - 100.00 (bir yüz) AZN

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçıların tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (Sənədin əsl skan edilmiş və PDF formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınsa, notarial təsdiq edilməsi mütləqdir);

2. Tender təklifi (təkliflərin açıldığı tarixdən sonra ən azı 45 bank günü qüvvədə olmalıdır);

3. Tender təklifi dayərinin 1 faizi həcmində bank təminatı (tender təklifinin təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);

4. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olub-olmadığı (Araş 2023-cü ilin may ayı ərzində verilmiş ödəmələr və malgöndərənin öz öhdəliklərini yerinə yetirmək üçün potensial imkana malik olub-olmadığı, həmçinin arası vərə orqan tərəfindən və ya notarial qaydada təsdiq olunmalıdır);

5. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (2022-ci il üzrə);

6. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (sənədin əsl skan edilmiş və PDF formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınsa, notarial təsdiq edilməsi mütləqdir); Bank arayışı 2023-cü ilin may ayı ərzində verilmiş olmalıdır;

7. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki imkanlarının, işçi qüvvəsinin, idarəetmə sərəfətində, etibarlılığının olması (İddiaçıların tərəfindən müvafiq sahədə peşəkarlığının, təcrübəsinin və ixtisaslı kadr imkanlarının mövcudluğu barədə təsdiq edilməlidir).

ci sənədlər təqdim edilməlidir (büdcə və ya fərdi sahibkarlarla müqavilələrin surətləri, layihənin həyata keçirilməsində iştirak edəcək işçilərin CV və müvəqqəti sertifikatları);

8. Satınalma müqaviləsinə bağlamaq səlahiyyətinin olması; Malgöndərənin (podratçının) kommersiya qurumunun dövlət reyestrindən çıxarışın və vergi uçotunda olduğunu təsdiq edən sənədin surəti (sənədin notarial qaydada təsdiq edilməsi mütləqdir);

9. Mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması barədə məlumat (Dövlət Statistika Komitəsindən alınmalıdır. Sənədin əsl skan edilmiş və PDF formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınsa, notarial təsdiq edilməsi mütləqdir);

10. Öz əmlakından sərbəst və məhdudiyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması; Malgöndərənin (podratçı) uçotda olduğu vergi orqanından alır. (Əgər sənəd elektron formada alınsa, notarial təsdiq edilməsi mütləqdir);

11. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlməmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şaxs olmaması; Malgöndərənin (podratçı) uçotda olduğu vergi orqanından alır. (Əgər sənəd elektron formada alınsa, notarial təsdiq edilməsi mütləqdir);

12. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özəl, habelə işlərin idarə edən, qulluqçularının peşkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərinin yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olub-olmadığına qaydasında qadagı edilməməsi; Məhkumluq haqqında arayış (DİN və ya "ASAN xidmət" mərkəzlərindən);

13. Müvafiq sahibkarlıq fəaliyyəti növlərinin həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziya və ya icazə;

14. Digər müvafiq sənədlər (Əsas şərtlər toplusunda müəyyən edilmiş müvafiq sənədlər).

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçıların tenderlə bağlı sualları Portal vasitəsilə təqdim ediləcəkdir.

İddiaçıların təklifləri 26 may 2023-cü il saat 17:00-a qədər açıqlanacaq. İddiaçıların təklifləri 26 may 2023-cü il saat 17:00-a qədər, tender təklifi və bank təminatı isə 25 may 2023-cü il saat 17:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 26 may 2023-cü il saat 17:00-a qədər açıqlanacaq. İddiaçıların təklifləri 26 may 2023-cü il saat 17:00-a qədər, tender təklifi və bank təminatı isə 25 may 2023-cü il saat 17:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər.

Qeyd: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

Tender komissiyası

OXUCULARIN NƏZƏRİNƏ!

"AZƏRBAYCAN" qəzetinə abunə yazılışı davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuat yayımı qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC	(012) 598-49-55, (051) 225-02-13
"Azər mətbuat yayımı" ASC	(012) 441-19-91, (050) 322-33-17
"Qaya" firması	(012) 566-77-80, (050) 214-40-53
"Region Press" MMC	(055) 316-79-01, (050) 316-79-01
"Səma-M" MMC	(012) 594-09-59
"Ziya" LTD	(012) 497-76-96, (050) 306-77-22
"Pressinform" MMC	(012) 598-49-52, (070) 340-01-00
"City press" MMC	(055) 819-09-26

1 illik - 124,80 (yüz iyirmi dörd manat səksən qəpik) manat

6 aylıq - 62,40 (altmış iki manat qırx qəpik) manat

3 aylıq - 31,20 (otuz bir manat iyirmi qəpik) manat

Vətənin zərif rəmzi



Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzləşsəniz, (012) 539-59-33 nömrəli telefona zəng vura bilərsiniz.



"BANK OF BAKU" ASC-nin səhmdarlarının nəzərinə

13 iyun 2023-cü il tarixdə saat 15:00-da "Bank of Baku" Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının Ümumi Yığıncağının növbəti iclası keçiriləcək.

Ünvan: Bankın Baş İdarəsi, Bakı, AZ1069, Atatürk prospekti, 42. Telefon: 4470055.

İclasın gündəliyi bildirişlə birgə səhmdarlara göndərilib. Gündəlik üzrə materialları göstərilən ünvanadan əldə etmək olar.



К сведению акционеров ОАО "БАНК ОФ БАКУ"

13 июня 2023-го года в 15:00 состоится очередное заседание Общего Собрания Акционеров Открытого Акционерного Общества "Банк оф Бакү".

Адрес: Головной Офис Банка, Баку А31069, проспект Атаюрка, 42. Телефон: 4470055.

Повестка заседания и уведомление высланы акционерам. Материалы по повестке можно получить по указанному адресу.

Lənkəran Dövlət Universiteti açıq tender elan edir

Tender 1 LOT üzrə keçirilir. Döfərxana və təsərrüfat mallarının alınması.

Tender iştirakçıları <https://www.etender.gov.az> dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olmaqla tender haqqında ətraflı məlumat əldə edə bilərlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar. İxtisas uyğunluğunun müəyyənlişdirilməsində analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti, müqavilənin vaxtında yerinə yetirilməsi üçün zəruri potensial meyarlara üstünlük verilecekdir.

İştirak haqqının ödənilməsi yalnız "ASAN ödəniş" vasitəsilə həyata keçirilə bilər. Portal üzərindən müsabiqəyə daxil olduqdan sonra "ASAN ödəniş et" düyməsini sıxaraq aidiyyəti keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak etmək olar.

İştirak haqqı - 150.00 (bir yüz əlli) AZN

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçıların tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (Sənədin əsl skan edilmiş və PDF formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınsa, notarial təsdiq edilməsi mütləqdir);

2. Tender təklifi (təkliflərin açıldığı tarixdən sonra ən azı 45 bank günü qüvvədə olmalıdır);

3. Tender təklifi dayərinin 1 faizi həcmində bank təminatı (tender təklifinin təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);

4. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olub-olmadığı (Araş 2023-cü ilin may ayı ərzində verilmiş ödəmələr və malgöndərənin öz öhdəliklərini yerinə yetirmək üçün potensial imkana malik olub-olmadığı, həmçinin arası vərə orqan tərəfindən və ya notarial qaydada təsdiq olunmalıdır);

5. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (2022-ci il üzrə);

6. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (sənədin əsl skan edilmiş və PDF formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınsa, notarial təsdiq edilməsi mütləqdir); Bank arayışı 2023-cü ilin may ayı ərzində verilmiş olmalıdır;

7. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki imkanlarının, işçi qüvvəsinin, idarəetmə sərəfətində, etibarlılığının olması (İddiaçıların tərəfindən müvafiq sahədə peşəkarlığının, təcrübəsinin və ixtisaslı kadr imkanlarının mövcudluğu barədə təsdiq edilməlidir).

larla müqavilələrin surətləri, layihənin həyata keçirilməsində iştirak edəcək işçilərin CV və müvəqqəti sertifikatları);

8. Satınalma müqaviləsinə bağlamaq səlahiyyətinin olması; Malgöndərənin (podratçının) kommersiya qurumunun dövlət reyestrindən çıxarışın və vergi uçotunda olduğunu təsdiq edən sənədin surəti (sənədin notarial qaydada təsdiq edilməsi mütləqdir);

9. Mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması barədə məlumat (Dövlət Statistika Komitəsindən alınmalıdır. Sənədin əsl skan edilmiş və PDF formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınsa, notarial təsdiq edilməsi mütləqdir);

10. Öz əmlakından sərbəst və məhdudiyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması; Malgöndərənin (podratçı) uçotda olduğu vergi orqanından alır. (Əgər sənəd elektron formada alınsa, notarial qaydada təsdiq edilməsi mütləqdir); Araş 2023-cü ilin may ayı ərzində verilmiş olmalıdır;

11. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlməmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şaxs olmaması; Malgöndərənin (podratçı) uçotda olduğu vergi orqanından alır. (Əgər sənəd elektron formada alınsa, notarial qaydada təsdiq edilməsi mütləqdir); Araş 2023-cü ilin may ayı ərzində verilmiş olmalıdır;

12. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özəl, habelə işlərin idarə edən, qulluqçularının peşkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərinin yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olub-olmadığına qaydasında qadagı edilməməsi; Məhkumluq haqqında arayış (DİN və ya "ASAN xidmət" mərkəzlərindən);

13. Müvafiq sahibkarlıq fəaliyyəti növlərinin həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziya və ya icazə;

14. Digər müvafiq sənədlər (Əsas şərtlər toplusunda müəyyən edilmiş müvafiq sənədlər).

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçıların tenderlə bağlı sualları Portal vasitəsilə təqdim ediləcəkdir.

İddiaçıların tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 22 may 2023-cü il saat 17:00-a qədər, tender təklifi və bank təminatı isə 31 may 2023-cü il saat 17:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 01 iyun 2023-cü il saat 17:00-a qədər açıqlanacaq. İddiaçıların təklifləri 01 iyun 2023-cü il saat 17:00-a qədər, tender təklifi və bank təminatı isə 31 may 2023-cü il saat 17:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər.

Qeyd: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

Tender komissiyası

ALLAH RƏHMƏT ELƏSİN!

"Azərbaycan" qəzeti redaksiyasının kollektivi Rüstəm Babayevə və Dağbəy İsmayilova əzizləri

HƏMAYİL XANIMIN

vəfatından kədərliyini bildirir və dərin hüzünlə başsağlığı verir.

"AZƏRBAYCAN" qəzetinin reklam xidməti 539-49-20

www.azerbaijan-news.az



Qeydiyyat № 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığıb sahifələnmə, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəhsində çap edilmişdir

Qəzetə dərc üçün göndərilən materiallar Azərbaycan dövlətinin mövqeyinə uyğun olmalıdır

Gündəlik rəsmi dövlət qəzeti

Tiraj 5643 Sifariş 1015

Qiyməti 40 qəpik

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV

Əlaqə telefonları:

Qəbul otağı	- 539-68-71,	Beynəlxalq həyat, idman	
Baş redaktor müavinləri	- 538-86-86,	va informasiya şöbəsi	- 539-63-82, 432-37-68
	434-63-30, 539-72-39	İnformasiya şöbəsi	- 538-56-60
Məsəl katib	- 539-43-23,	İctimai otaqlar şöbəsi	- 539-49-20, 538-31-11,
Məsəl katib müavinləri	- 539-44-91,	Fotolüstrasiya şöbəsi	- 538-84-73,
Parlament və siyasət şöbəsi	- 539-84-41, 539-21-00,	Kompüter mərkəzi	- 538-20-87,
İqtisadiyyat şöbəsi	- 538-42-32, 538-35-55,	Mühasibatlıq	- 539-59-33

AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı, IV mərtəbə

contact@azerbaijan-news.az az.reklam@mail.ru